



Xəzərin sahilində gözəlləşən şəhər



Prezident İlham Əliyevin Sumqayıta səfəri zamanı sakinlərlə səmimi görüşü xoş anlar kimi hələ çox xatırlanacaq

Xəzərin sahilində yerləşən Sumqayıtın xoş anları, yaxşı günləri çox olub. Növbəti dəfə belə bir gün Sumqayıt bulvarında yaşandı. Burada əhali ilə rastlaşan ölkə rəhbərinin səmimi görüşü xatirələrdə dərin iz buraxdı. Sumqayıtlılarla bu görüş həm də Prezident İlham Əliyevin yürütdüyü davamlı sosial siyasətin vətəndaşlara səmimi münasibətini, onların qayğıları ilə daim maraqlanmasının, problemlərinin həllinə çalışmasının oyanı görüntüsü idi.

Ölkəmizin iqtisadi tərəqqisində rolunu davamlı şəkildə artıran, respublika iqtisadiyyatında xüsusi çəkiyə malik olan Sumqayıt Azərbaycanın günbəgün yeniləşən simasını özündə əks etdirməklə yanaşı, sosial-iqtisadi sahədə qazanılan nailiyyətlərin miqyasını genişləndirməkdədir. Son illərin inkişafı Sumqayıtın simasında aydın müşahidə olunur. Xaricə diya-

rına çevrilən və əzəmətli görkəmi ilə seçilən, həyata keçirilən abadlıq-quruculuq işləri nəticəsində dünyanın ən gözəl şəhərləri sırasındadır yer alan Sumqayıt eyni zamanda zəhmətkeş sakinləri ilə də fəxr edir. Prezident İlham Əliyevin Sumqayıta 20-dən artıq səfəri sakinlər tərəfindən həmişə səmimiyyətlə anılır. Fevralın 18-də Sumqayıtda SOCAR Polimerin yüksək

sıxlıqlı Politilen zavodunun açılışında iştirak edən dövlət başçısı şəhərdə aparılan quruculuq işləri ilə bağlı yeni bir sərəncam da imzalayıb. Sumqayıt şəhərində abadlıq-quruculuq və avtomobil yollarının əsaslı təmir işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamı sumqayıtlılar bu səhərə göstərilən diqqətin təzahürü kimi dəyərləndirirlər.

Səfər çərçivəsində Sumqayıt bulvarına gələn Prezident İlham Əliyevin sakinlərlə görüşü insanlarda xoş əhval-ruhiyyə yaradı. 85 yaşlı Əvəz Mahmud Lələdəğ həmin anları bizimlə bölüşdü:

- Bu gün Azərbaycan xalqı çox xoşbəxttir. Bunun səbəbi sabitlikdə, insanların bir-birinə hörmətində, xalqın ümidini doğruldan kadrların

Arđı 2-ci səh.

Bruney-Darüssalamın Sultanı əlahəzrət Hacı Həssənəl Bolkiaha

Əlahəzrət! Ölkənin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. İnanıram ki, Azərbaycan ilə Bruney-Darüssalam arasındakı münasibətlər xalqlarımızın mənafələrinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Bruney xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 fevral 2019-cu il

Enerji resurslarının nəqli infrastrukturunu şaxələndir



Azərbaycanın istehsalçı, ixracatçı və tranzit ölkə kimi rolu getdikcə artır

Azərbaycanın enerji resurslarının şaxələndirilməsi üçün müasir infrastruktur yaratmaq istiqamətində həyata keçirdiyi mühüm işlər "Cənub qaz dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında da xüsusi vurğulanıb.

Təməli 1994-cü ildə qoyulan yeni neft strategiyası öz bəhrələrini verməyə başlayanda mühüm bir məsələ də ortaya çıxdı. Bu, neftin nəqli üçün infrastrukturun yaradılması, yeni ixrac kəmərlərinin çəkilişi idi. Xəzərin Azərbaycan sektorunda zəngin ehtiyatlara malik "Şahdəniz" qaz-kondensat yatağının kəşfi ilə gündəmdəki bu məsələ daha vacib əhəmiyyət kəsb etdi.

Ölkəmizin açıq dənizlərə çıxışı olmadığı üçün neft-qaz ixracı infrastrukturunun yaradılması və getdikcə şaxələndirilməsi istiqamətində global layihələr həyata keçirildi. Oduq ki, bütün regionun sosial-iqtisadi və siyasi həyatında böyük rol oynayan həmin layihələrin gerçəkləşməsində Azərbaycanın təşəbbüskar və lider olduğu dünya tərəfindən təsdiqlənir. Artıq öz işini başa çatdır-

mış beşinci toplantıda Avropa Komissiyasının büdcə və insan resursları üzrə komissarı, Məşvərət Şurasının fevral ayında keçirilən toplantısında Avropa Komissiyasının beşinci toplantısında dedi ki, bu, tarixi hadisə idi: "Bu nəhəng layihə sayəsində şirkətlər daha çox sərmayə qoymaq və daha çox neft çıxarmaq imkanı əldə etdi. Biz isə ixracımızı mümkün qədər artırdıq və bu gün Bakı-Tbilisi-Ceyhan vasitəsilə digər ölkələrə də neft nəql edilir... 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin açılışı oldu və ilk dəfə olaraq Azərbaycan beynəlxalq bazarlara təbii qaz nəql edən dövlətə çevrildi".

Arđı 4-cü səh.

Birinci vitse-prezident Mehriban Əliyeva Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi ilə görüşüb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva fevralın 22-də Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi baronessa Emma Nikolsonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.



AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva artıq üçüncü dəfədir Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi baronessa Emma Nikolson ilə görüşdüyünü bildirərək, ölkəmizlə Böyük Britaniya arasında münasibətlərin

daha da inkişaf etdirilməsində baronessa Emma Nikolsonun töhfəsini qeyd etdi.

Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında səhiyyə, ekologiya və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri müzakirə edildi. Birinci

vitse-prezident ölkəmizdə aparılan işlərdən, Azərbaycanın ekologiyaya dair icra edilən dövlət proqramlarından danışdı, səhiyyə sahəsinin daha da təkmilləşdirilməsi ilə bağlı təşəbbüsləri dəstəkləməyə hazır olduğunu bildirdi.

Hacıbaba Hüseynovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2019-cu ilin mart ayında Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, tanınmış pedaqoq, respublikanın xalq artisti Hacıbaba Hüseynovun 100 illik yubileyinin anadən olmasının 100 illiyi tamam olub. Qədim xanəndəlik sənəti ənənələrinin layiqli davamçılarından biri kimi Hacıbaba Hüseynov muğamı və bədi sözü əhəngdar şəkildə uzaqlaşdırıb, yüksək ifaçılıq mədəniyyətinin parlaq nümunələrini yaratmışdır. Təsiri və məlahətli səse malik sənətkar mahir ifaçısı olduğu rəngarəng muğamlarla yanaşı, çoxsaylı təsniflər və xalq mahnıları ilə musiqisevərlərin qəlbin-

də silinməz iz qoymuşdur. Hacıbaba Hüseynov daim sağlığını qorumağa çalışdığı muğamın tədrisi sahəsində də uzun illər səmərəli fəaliyyət göstərmiş və məşhur xanəndələrin bütöv bir nəslinin yetişdirilməsinə böyük əmək sərf etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycanın musiqi mədəniyyətinin inkişafı və təbliğində təqdirəlayiq xidmətləri olan ustad sənətkar Hacıbaba Hüseynovun anadən olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi xalq artisti Hacıbaba Hüseynovun 100 illik yubileyi ilə bağlı tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 fevral 2019-cu il

Xızı rayonunun Giləzi-Xızı (28 km)-Tıxlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Giləzi-Xızı (28 km)-Tıxlı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yolla-

rının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 850,0 (səkkiz yüz əlli) min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılınsın.

2. Azərbaycan Respublikasının Məliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 fevral 2019-cu il

Xəzərin sahilində gözəlləşən şəhər

Prezident İlham Əliyevin Sumqayıta səfəri zamanı sakinlərlə səmimi görüşü xoş anlar kimi hələ çox xatırlanacaq

Əvvəli 1-ci səh.

Həmin gün nəvəmlə bulvarda gəzdirmə zamanı Prezident İlham Əliyevlə qarşılaşmağım məni bu yaşında heyretləndirdi. Biz ona yaxınlaşdıq. Prezident hər birimizlə əl tutdu. Mən bildirdim ki, 50 ildən artıq bir dövəmdə Sumqayıta yaşayırıam. Buraların dünyanıni yaxşı tanıyıram, qamışlıq, çirkab sularının üfunəti adanın başını çatdırdı. Bu ərazilərə heç kim gəlmək istəməzdi, amma indi gələn getmək istəmir. Şəxsən mənim ağıma gəlməzdi ki, nəvələrimlə nə vaxtsa belə gözəl bir möcüzəli bulvarda gəzəcəm. Bütün bunlar Prezident İlham Əliyevin sumqayıtlara göstərdiyi qaygının nəticəsidir. Onun sifətinə dəki nurun işığı, xeyirxahlığı, sadəliyi mənim kimi insanların yaddaşında əbədi qalacaq.

Rəməyə Mustafayeva Sumqayıt Dövlət Universitetinin II kurs tələbəsidir. Həmin gün dövlət başçısı ilə görüşlər arasında özünü iştirakını Rəməyə belə bildirdi: - Bu təsəffüf görüşü mənim həyatımda silinməz iz buraxdı. Qızlarla danışmaq bulvarda gəzirdik. Çevrilib



gəncər oraya yerləşdirilən. Mən bunu ölkə rəhbərinə çatdırdım. Həmin andaca Prezident İlham Əliyev müvafiq tapşırıq verdi. Tezliklə şəxsi mənzillər köçürüləcək köçkünlərin yaşayış yerləri təmir ediləcək. Yataqxanada yaşayan məcburi köçkünlər üçün yeni mənzillər təmin olunsun ki, həmin

mi ünsiyyət təsirinəndə hələ də çıxmıdığını bildirdi: - Mən bu fürsətdən maksimum bəhrələndim. Prezident İlham Əliyevlə görüşməyi özümə bir xoşbəxtlik kimi dəyərləndirirəm. Bu gün şəhid ailələrinə, Qarabağ müharibəsinin iştirakçlarına göstərilən qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığımı bildirdim. Mən əminəm ki,

70 yaşını qeyd etməyə hazırlaşan Sumqayıt təkcə respublikanın deyil, Avropanın sayılıb-seçilib şəhərlərindən birinə çevrilib. Sumqayıtlılar yaxşı başa düşürlər ki, əldə edilən uğurların kökündə dövlət başçısı tərəfindən düzgün müəyyənləşdirilən davamlı iqtisadi siyasət durur.

İllər isə öz işini görməkdədir. Ötən hər gün yeni uğurların əsasını qoyur və növbəti zəfərlərə zəmin yaradır. Bütün bunların arxasında isə xalq-İqtidar birliyi dayanır. Belə olan halda gələcək daha gözəl, insanlar daha xoşbəxt olacaq.

Akif ƏLİYEV,
"Azərbaycan"

Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq **qərara alır**:

Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 22, maddə 347; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 133, № 5, maddə 312; 2007, № 8, maddə 754, № 11, maddə 1078; 2008, № 8, maddə 709; 2010, № 12, maddə 1056; 2011, № 2, maddə 71; 2012, № 5, maddə 408; 2014,

№ 2, maddə 86; 2016, № 1, maddə 6; 2017, № 3, maddə 327; 2018, № 1, maddə 8, № 10, maddə 1968) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi"nin "Dəfn mərasiminin təşkili və keçirilməsi Qaydaları" 16 sayılı əlavəsinin 6.1.2-ci maddəsinin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilsin və 6.1.3-cü maddəsi ləğv edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 fevral 2019-cu il

"Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1461-VQD nömrəli Qanununun tətbiqi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cü bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2019-cu il 1 fevral tarixli 1461-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədilə **qərara alıram**:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin

qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 fevral 2019-cu il

"İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 3851 nömrəli Sərəncamının icrası ilə əlaqədar **qərara alıram**:

1. "İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 fevral 2019-cu il

*Sərəncama edilmis əlavə ilə
www.azerbaijan-news.az saytında tanış ola bilərsiniz.*

"İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 3851 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

"İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 3851 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, №3, maddə 571) 1-ci hissəsində "sədrinin müavini" sözlərindən sonra nöqtə işarəsi ləğv edilsin və aşağıdakı məzmununda yeni abzas əlavə edilsin: "Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru."

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 fevral 2019-cu il

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi"ndə dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq "Dövlət orqanlarında (qurumlarında) daxili idarəetmə proseslərinin elektronlaşdırılması tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 oktyabr tarixli 314 nömrəli Fərmanına uyğun olaraq **qərara alıram**:

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2056; 2017, № 8, maddə 1521, № 10, maddə 1777; 2018, № 5, maddə 920, № 6, maddə 1196, № 7 (I kitab), maddələr 1496, 1506, № 11, maddə 2287; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 7 fevral tarixli 519 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Azərbaycan

Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi"nin 10-cu hissəsinin 2.4.1-ci yarımbəndinə "Əsas icraçı" sütununa "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi" sözlərindən sonra ", Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi" sözləri əlavə edilsin və "İcra müddəti" sütununda "2019" rəqəmləri "2020" rəqəmləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 fevral 2019-cu il

ATƏT sənədlərində Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları münaqişə tərəfləri deyil, yalnız maraqlı tərəflər kimi müəyyən edilir



Fevralın 22-də Vyanada ATƏT Parlament Assambleyasının siyasi məsələlər və təhlükəsizlik komitəsinin iclası çərçivəsində "Uzanan münaqişələrin həlli: ATƏT-in alet və mexanizmləri" mövzusunda xüsusi debat keçirilib. AZƏRTAC xəbər verir ki, debatda münaqişələrlə yanaşı, ATƏT məkanında ən uzunmüddətli münaqişələrdən biri olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunulub.

ATƏT-in Münaqişələrin Qarşısının Alınması Mərkəzinin Siyasətə Dəstək Xidmətinin direktor müavini Çarlz Lonsdeyl son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin ni-

zamlanmasında müsbət dinamika ümid yarandığını qeyd edib.

Fransa nümayəndə heyətinin üzvü Quy Teyssiye və Ermənistan nümayəndə heyətinin üzvləri çıxışlarında Dağlıq Qarabağ ərazisində yaşayan ermənilərin münaqişənin nizamlanması prosesinə tərəf kimi cəlb edilməli olduğunu bildiriblər.

ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclis Sədrinin müavini Bahar Muradova debatda çıxış edib. O deyib ki, ATƏT-in müvafiq qərarlarına və sənədlərinə görə, təşkilat münaqişələrin həlli üçün əsas vasitədir və vasitəçilik ATƏT-in fealiy-

etinin mühüm elementidir. Buna görə bu fealiyyət yalnız beynəlxalq hüquq normalarına, qərəzsizliyə, razılaşdırılmış mandata uyğun olaraq həyata keçirilməlidir. "Çox böyük təəssüflə qeyd etmək istəyirdim ki, ATƏT-in fealiyyətində itkin düşmüş insanların və qaçqınların probleminə yetərinə diqqət ayrılır. ATƏT-in məcburi köçkünlər və qaçqınlarla əlaqədar öhdəliklərini nəzərə alsaq, o zaman ATƏT və onun qurumları bu müəyyən qrupun problemlərinə toxunan tədbirlər üçün kifayət qədər resurs ayırmalıdır".

Erməni nümayəndə heyəti və onların nüvədarlarının iclasda səsləndirdiyi fikirlərə cavab kimi Bahar Muradova bildirdi ki, ATƏT-in Nazirlər Şurasında 1992-ci ildə qəbul edilmiş qərarə uyğun olaraq, Ermənistan və Azərbaycan münaqişənin tərəfləri kimi tanınır və Azərbaycanın Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icmaları isə yalnız maraqlı tərəflər kimi müəyyən edilir. Ermənistan silahlı qüvvələrinin Azərbaycan işğal olunmuş ərazilərdən çıxarılmasından sonra hər iki icma bərabər əsasda müzakirələrdə iştirak edə bilər.

Bahar MURADOVA: "Sərhəd zonalarında və təmas xətti boyu yaşayan insanların hüquqlarının qorunması mühüm əhəmiyyət daşıyır"

Fevralın 21-də Vyanada ATƏT Parlament Assambleyasının (ATƏT PA) 18-ci qış sessiyası çərçivəsində İnsan haqları və humanitar məsələlər komitəsinin iclası keçirilib. İclasın əsas mövzusu "Fövqəladə vəziyyətlərdə insan hüquqlarının qanununu məhdudlaşdırılmasının təsir sahələri" olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclis Sədrinin müavini Bahar Muradova çıxışında təhlükəsizlik, sabitlik və inkişafın önəmindən danışdı. Bildirdi ki, 2008-ci il qəbul edilən Helsink sənədində insan hüquqlarının qanunun ailiyyəti və demokratiya ilə əlaqəli olduğu və bir-birini tamamladıqları göstərilib. Bəzi hallarda ziddiyyətli səbəblər üzündən insan hüquqlarının müvəqqəti məhdudlaşdırılmasına baxılır. Bunun üçün, əlbəttə ki, hüquqi baza mövcuddur. Tə-



bbi ki, yaşamaq, işgəncəyə məruz qalmama, insanların şərafət və ləyaqətinin qorunması hüquqları məhdudlaşdırıla bilməz. Lakin bu sahədə mövcud olan vəziyyət göstərir ki, bu, heç də hər zaman mümkün olmur. Təəssüflər olsun ki, fəvqəladə şəraitdə insan hüquqları kimi anlayış mövcuddur.

B. Muradova xüsusilə vurğulayıb ki, sərhəd zonalarında və təmas xətti boyu yaşayan insanların hüquqlarının qorunması mühüm əhəmiyyət kəsb edir: "Qaçqın və

məcburi köçkünlərin problemləri mənə çox yaxındır. Mənim ölkəmi ikiye bölmə təmas xətti seçdiyim dairənin mərkəzindəndir".

Deputat bildirdi ki, fəvqəladə hallara uyğun vəziyyətdə yaşayan insanların - qaçqınların, uşaqların və yaşlıların həyatı ciddi təhlükə altındadır: "Biz diqqət onların təhlükəsiz və qorxusuz həyat təminatına yönəlməliyik. Bu məhdudiyyətlər fəvqəladə şəraitin tələblərinə uyğun olmalı və yalnız nadir hallarda tətbiq edilməlidir".

VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin bağlanması mərasimi keçirilib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə keçirilən "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" adlı VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin fevralın 22-də bağlanması mərasimi keçirilib.



AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən BBMM-in icraçı direktoru Rəvan Həsənov Multikulturalizm Məktəbinin əhəmiyyətindən danışdı. Bildirdi ki, bu kimi tədbirlər Azərbaycan multikulturalizminin dünyada tanınması baxımından çox önəmlidir. Multikulturalizm qış və yay məktəbləri mərkəzinin mühüm layihələrindən biridir. Bu layihə ildə iki dəfə təşkil edilməklə Bakı şəhəri ilə yanaşı, bir sıra bölgələrimizi də əhatə edir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov bildirdi ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən bu tədbir artıq ənənə halı alıb. Tədbirin böyük əhəmiyyəti var. Belə ki, dövlət başçısı tərəfindən həyata keçirilən uğurlu multikulturalizm siyasəti bu tədbir vasitəsilə beynəlxalq aləmə bir daha nümayiş olunur. Ənənəvi tələblər Azərbaycan multikulturalizmi ilə yaxından tanış olurlar. Şöbə müdiri Qış Məktəbinin iştirakçılarını Azərbaycandakı multikultural mühtəmin, uğurlu dövlət-din siyasətinin öz ölkələrində tanınması üçün sey göstərmələrinə çağırıb.

Tədbirdə Qış Məktəbinin iştirakçılarının Prezident İlham Əliyevə müraciəti oxunub.

Sonra Qış Məktəbinin iştirakçılarının sertifikatlar təqdim edilib.

Beynəlxalq təşkilatlar çərçivəsində verilmiş qərarların praktikada həyata keçirilməsinə çalışmaq lazımdır

Fevralın 22-də Vyanada ATƏT PA-nın qış sessiyasının yekun iclası keçirilib. AZƏRTAC xəbər verir ki, iclasda miqrasiya, terrorizmin qarşısının alınması, korrupsiya ilə mübarizə, Aralıq hövzəsindəki vəziyyət və digər mövzularda məruzələr dinlənib və müzakirələr aparılıb.

Sonra ötən bir il ərzində ATƏT məkanında baş tutan seçki proseslərini müşahidə edən missiya rəhbərləri hesabatla çıxış ediblər.

İclasda çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclis Sədrinin müavini Bahar Muradova xarici ölkənin işğalı və qonşu ölkələrin daxili işlərinə hərbi müdaxilə yolu ilə mövcud ATƏT öhdəliklərinin pozulmasına qarşı ATƏT PA rəhbərliyinin göstərdiyi qətiyyəti təqdir edib. Qeyd edilib ki, hər bir qurumun gücü yalnız əhatə olunan məsələlər, əlverişli qərarların səlahiyyətləri və ruhu ilə deyil, həm də bu sənədlərin praktikada həyata keçirilməsindəndir.

Bildirilib ki, beynəlxalq təşkilat çərçivəsində müxtəlif qətnamələr müzakirə və qəbul olunur, onlara ciddi məqsədlər qoyulur, müəyyən məqsədlərə nail olmaq yolları inkişaf etdirilir: "Biz çalışmalıyıq ki, verdiyimiz qərarlarımızın həyata keçirilməsini təmin edək. Eyni zamanda, ATƏT PA-nın prosedurlar qaydalarına və ATƏT-in müvafiq sənədlərinə və qərarlarına əks olunan çərçivəyə hörmətə yanaşmalıyıq".

Qeyd edək ki, yekun iclasda ATƏT-in fealiyyətinin gücləndirilməsində parlamentarlığın rolunun artırılması, il ərzində nəzərdə tutulan tədbirlər və qəbul ediləcək sənədlər barədə fikir mübadiləsi aparılıb. Sessiya fevralın 22-də öz işinə yekun vurub.



Görkəmli elm xadimləri

Qoxsrlık inkıfay yolu və zəngın  n n l ri olan Az rba yan elminin b y k simaları arasında g rk mli alim v  icimai xadim, Az rba yan Milli Elml r Akademiyasının prezidenti, D vl t m kafatı laureatı,  m kd r elm xadimi, akademik Akif  lizad nin  z n m xsus m h m xidmətləri v  x susı yeri var.



t l ri  sasında mezozoy qatında ged n geoloji prosesler, qabarma v  c km ler, vulkanogen meyller d rind n v   sası s kild  t dqiq edilmi , t ba ir c k nt l rinin stratigrafik sxemləri hazırlanaraq elmi d vriyyaya daxil edilmi dir.

Akademik Akif  lizad nin  xsi v  elmi t rc meyli-hali Az rba yan elminin inkıfai, geologiya elmi v   lk  geologiyasının  yr nilməsi il   zvi s r td  bağıdır. Geologiya Akif  lizad   z n elmi h yatı  zvi s r td  birl  ir n m hk m bir k rpd r. Aberson coğrafiyası m h ndir formala mı . Az rba yan S naye Institutunun geoloji-k  fiyyat fak ltesini bitirmi , qısa m dd t Suraxan ft m d nl rind   alı mı  Akif  lizad  1957-ci ild n etibar n tale-yini h mi liik olaraq Milli Elml r Akademiyasına v  geologiya elmine bağılamı dır. Artıq 63-c  ildir ki o, Elml r Akademiyası sistemində Az rba yan elminin inkıfai v  geologiya elminin t r qisi yollarında ardıcıl olaraq yorulmadan s m rli s kild  uğurla f aliyy t g st rm kd  davam edir.

Az rba yan geologiya elmi  s son son y zillikd  formala mı dır.  l k nin t bi s rv tləri n z r  alınmaqla Az rba yanda neft geologiyası v  dağ-m d n geologiyası daha  ox inkıfay etmi , perspektivli sah  kimi h mi  diqq t m rk zində dayanmı dır. Bununla yanaşı, XX  srd  Az rba yanda paleontologiya elmi sahəsində yaranmı  v  T ba ir d vr n n  yr nilməsi istiqamətində  z n m xsus m h m nailiyy tl r qazanılmı dır. Akif  lizad  d  h yatını h m Az rba yan, h m d  d nya  z n yeni v  aktual olan paleontologiya v  stratigrafiya sahəsinə h sr etmi dir. Yer k rsinin mezozoy qatının d rinliklərində baz ver n m xt lif proseslerin geopaleontoloji baxımdan t dqiq Akif  lizad nin ciddi v  s m rli ara dırımları il  yeni bir d rinlik qazanmı dır. O, ciddi v  s m rli t dqiqatları il  mezozoy siri-ni yerin d rinliklərindən  z  çıxarmı , T ba ir d vr n  yeni bir elmi h yat g tirir k onun stratigrafiyasının mahiyy tini aydınladırımı dır.

Elmd  geniş baxı lara malik olan akademik Akif  lizad nin t dqiqatları Aralıq d nizi  trafından Qafqaz v  X z r d nizi h vzəsinə q drki b y k bir coğrafiyanı  hat  edir. G rk mli alimin  z n m xsus paleontoloji metodları v  yanaşmaları il , nec  deyirl r, Yerin t kinin d rinliklerinin geologiya il  yanaşı geofizika, coğrafiya, geokimya, zoologiya, biokimya elml rinin kompleks t btqi  sasında v  riyaiz elementlerin c lb edilməsi vasit sil  daha d rli  yr nilməsinin  hmiyy tli, elmi c h td n faydalı olduđu  saslandırılmı dır. Akif m ellimin b y k uğurla 1961-ci ild  "C nub-s rqi Qafqazın alt t ba ir s n ml rl ri v  onların stratigrafik  hmiyy ti" m vzusunda m dafie etdiyi namiz dik dissertasiyası elmi m h ndir m h m  hmiyy td  malik yeni t dqiqat i i kimi qar lanmı , b y k  ks-s da d rnm  d .  oxsaylı elmi yenilikləri v  ciddi proqnozları, m h m hesablamaları, n z r t hli-l ri, m qayisil ri il  yadda qalan dissertasiyası h m d  geologiya elmine yeni v  ist dadlı bir alimin g di-yini diqq t   atdırmı dır. Akif  lizad nin 1969-cu ild  "Az rba yanın t ba ir belemnitləri" m vzusunda m dafiyasını  ıxardıđı doktorluq dissertasiyası il  Az rba yan geopaleontologiyasında m h m elmi h k-mi kimi q bul olunmu dur. Bu,  lk miz t ba ir belemnitl rinə h sr edilmi  birinci elmi-t dqiqat i i, ilk sistemli monoqrafik  s r kimi geologiya elmind  m h m bir b  luđu d ld rnm  v  h min istiqam td  yeni perspektivl r  qmı dır. Bu sanballı elmi  s r ke misi Sovetler ittifaqı miqyasında g rk mli geoloq aliml r-in b y k marađına s b b olmu , d nya paleontoloqlarının diqqətini c lb etmi  v  Az rba yan elmine ciddi bir n fuz qazandırmı dır.

Akademik Akif  lizad nin imza-sı il  yarım  srden artıq d vrd  t dqiqat olunan  oxsaylı  s rl r, monoqrafik t dqiqatlar, m h m n z ri v  t cr bi  hmiyy td  malik olan m q l l r, elmi-k tlevi xarakterli  s rl r Az rba yan geologiya elminin inkıfay yolunu, m h m uğurlarını  ks etdir n qiymətli v  zəngin irsdir. Akademik Akif  lizad nin  s rl rind  Az rba yan elmind  ilk d f  olaraq b y k bir coğrafiyanın geopaleontologiyası sistemli s kild  t dqiqat olunub, elmi c h td n d rind n  mmil  dirilmı dır. G rk mli elmi xadimi Akif  lizad nin r hb rliyi v  i tirakı il  ilk d f  olaraq Az rba yanın T ba ir d vr n n c k n-

Mezozoy d rinliyi v  m asirlik

ilk d f  olaraq t ba ir h vz l rinin biogeokimyevi rayonla dırılmasını m y y nl  dirmı , paleotemperatur qiym tl rini t yin etmi dir. Bu, Az rba yan geologiya elmine, az rba yan- an şna s kild  v  qafqaz nla s nballı elmi xidmətdir. Ki ik Qafqaz v  Macarıstanın timsalında  rqi Avropanın mezozoy qatının geopaleontologiyasının, T ba ir d vr n n stratigrafiyasının m qayiseli t dqiqi m s l l rind  d  geniş elmi itimdiyy td  akademik Akif  lizad  t dqim etmi dir. M xt lif ill rd  T rkiyə, Rusiya, B y k Britaniya, Norveq, İran alimləri il  birg  apardıđı,  ks r meqamlarda r hb rlik etdiyi elmi t dqiqatlar v  ensiklopediyalar, beyn lxalq konfranslardakı m r z l ri, d vl t reyestrinə daxil olan i tiralları v  patentləri akademik Akif  lizad nin Az rba yandan uzaqlarda d  beyn lxalq elmi itimdiyy t t r fından q bul olunmu  g rk mli bir alim olduđunu isbat etmi dir. Akademik Akif  lizad nin elmi r hb rliyi il  Bakıda, Moskvada, Xarkovda n fuzlu dissertasiya s ralarında uğurla m dafie etmi  tanınmı  yetir-m l rinin  s rl ri il  Az rba yan geologiya elmi daha d  zənginl  dirilmı dır. Geologiya v  Geofizika Institutunda ba lılıq etdiyi konkret elmi istiqam t  sasında yaradılmı  laboratoriyada  alışan alimlerin sistemli t dqiqatları d  bura  lav  olunarsa, artıq belə demək m mk nd r ki,  lk mizd  T ba ir d vr n n geopaleontozooloqiyası m kt bi formala mı dır. Bu, yeni T ba ir d vr n n, mezozoy qatının d rinlikl rini v   z n m xsusluqlarının, faunasının, stratigrafik materiallarının, mikrostrukturunun t dqiq edilməsi v  m h m elmi n tic l rin  ld  edilməsi akademik Akif  lizad nin Az rba yan paleontologiya elmind  yaratdıđı yeni elmi istiqam tdir.

Bundan ba qa, akademik Akif  lizad  paleocoğrafiya, neft geologiyası, ekologiya istiqam tl rind  d  derinlikl r  aparan qiymətli t dqiqat  s rl rinin m ellifidir. Akademik Akif  lizad nin r hb rliyi v  i tirakı il  hazırlanmı  v  onun ba r redaktoru luğu il  neqr olunmu  "Az rba yan geologiyası" s kizcildliyi v t n elminə sanballı t h fd r. Bu, Az rba yan geologiya elminin b t n istiqam tl r  zr  inkıfayını  ks etdir n birinci v  sanballı elmi k lliyyatdır.

Akif  lizad nin 2011-ci ild  "Nafta Press" neşriyyatında  ap etdirdiyi "Geologiya Institutu Az rba yanın m st qilliyinin 20 ilində" kitabı Az rba yan elmi tarixi  z n qiymətli  lav d r. G rk mli alimin "Yer elml rind  dayanıqlı inkıfay m mk nd rmi ?" (2007), "Az rba yan geologiya elminin yeni  f tl ri" (2010), "X z r d nizində elmsah l r rasi elmi t dqiqatların aparılması z r ret " (2010), "Az rba yanın  amaxı-Obustan sahəsinin Maykop c k nt l rinin paleostratigrafiyası" (2014), "Geosistemlerin t dqiqinin metodoloji problemləri" (2015) v  ba qa elmi  s rl ri Az rba yan geologiya elminin sanballı nailiyy tl rind ndir. Akademik Akif  lizad nin Almanyanın me hur "Springer" neşriyyatında akademik h mk r n  Ibrahim Quliyev v  F xr ddin Q dir rova birlikd  hazırladıqları, Q rbd  tanınmı  geoloq alim, professor Lev Eppellaunun h mm llifliyi il  neqr etdikl ri "Az rba yan geologiya elmi" adlı ikicildlik b y k h cm  malik kitab (2016) v t n geologiya elminin nailiyy tl rinin, bu elm sah -

sini t msil ed n g rk mli alimlerin xidmətl rinin  bektiv elmi m vq d n qiym tl ndirilməsi v  d nyada tanınması sahəsində atılmı  m h m addımdır. Apardıđı m h m elmi-t dqiqat i l rinə v  neqr etdirdiyi qiymətli elmi  s rl rinə g r  akademik Akif  lizad   lk d  d nyada g rk mli geoloq alim kimi b y k n fuz v   h r t qazanmı dır.

Ke diyi  r feli elm yolu v  t rc meyli-hal faktları akademik Akif  lizad nin h m d  b y k elm t kilatı sı olduđunu d  t sdiq edir. He    b siz, bu istiqam td  onun n sil s c r sind n: ata babası  ey- zislilik s viyyəsində y ks lmı  Axund Ađacavad ođlu  lizad d n, tanınmı  h kim v  s hiyy  t kilatı sı olmuş atası Ađamehdi  lizad d n g l n genetikanın d   z n m xsus rolu vardır. Bundan ba qa, ali t hsil aldıđı Az rba yan S naye Institutunda, f aliyy t g st rdiyi Elml r Akademiyasında g nc l r t kilatından, t l b  elmi c miyy tind n ba lanan yolum zəngin t cr b si d  ilkin b n vr , m hk m t m l m nasında m h m rol oynamı dır.

Akif  lizad  Elml r Akademiyası sistemində  n g nc elml r doktoru,  n cavan institut direktorunun m vini v  direktoru olmaq rekordunu qazanmı  nadir elm xadiml rind n biridir.

demik Akif  lizad ni Milli Elml r Akademiyasının prezidenti v zifisində seçmi dir. Akademik Akif  lizad nin Geologiya Institutunun ki ik elmi i cilliyind n Milli Elml r Akademiyasının prezidentliyinə q dr ke diyi ke m ke li, m nalı, m suliyy tli v   r feli yol b y k elme, alimlik andına s daq tin  hmiyy tli bir n munesidir. Az rba yan Milli Elml r Akademiyasının prezidenti, akademik Akif  lizad nin r hb rliyi il  akademiya hazırda inkıfayının geniş islahatlar d vr n  ya ayır.

Az rba yan Respublikasının Prezidenti İlham  liyev in m y y n etdiyi elm strategiyasının, elmin inkıfai siyasətinin h yatda ke irilməsi istiqamətində akademik Akif  lizad nin yorulmaz f aliyy ti il  Milli Elml r Akademiyasında m h m addımlar atılmaqdadır. H r  eyd n  v l, Milli Elml r Akademiyasının  fuzunun artması, c miyy tin inkıfai fındakı rolunun q vv tl ndirilməsi istiqamətində d  n lm   t bdirl r m y y nl  dirilib g r kl  dirilir. Milli Elml r Akademiyası R yaset H yatının akademik Akif  lizad nin s drliyi il  ke iril n iclaslarında respublika  z n faydalı v   hmiyy tli olan, nezeri-t cr bi sanballı il  diqq ti c lb ed n m h m probleml r m zakiray  çıxarılır, geniş diskussiya  r raitində i g z r v  s m rli biridir.

diaoloqa geniş meydan a ılır. T dric n Milli Elml r Akademiyasının elmi-t dqiqat institutları d   hat  em kd  olan bu proses elmi m h ndir real bir canlanma dalğası yaradır. Bundan ba qa, Milli Elml r Akademiyasının idar  edilməsini t kmil-l  dirilməsi sahəsində d  yeni t  b b sl r ir li s r l r,  evik v  m sair idar etm  qurumları, zamanın t l bind n dođan t z  struktur b lm l r formala dırılır. Milli Elml r Akademiyasında elmin t kilid  v  m sair idar etm nin t min olunması informasiya texnologiyalarının yeri v  meydanı s r tl  genişl ndirilir. Artıq Elml r Akademiyası sistemində yeni informasiya texnologiyalarının t btqi il   laq dar konkret proqramlar h yatda ke irilir. B t n bunlar  lk d  az rba yan- lıq ideologiyasının daha d  genişl ndirilməsinə v  m hk ml ndirilməsinə xidmət ed n az rba yan- nla s nballı inkıfayına dođru istiqam tl ndirilir. Milli Elml r Akademiyası m st qil Azərbaycanın m sair inkıfayında daha yaxından i tirak  rli, cavabdehlik d  nc si daha d  derinl  r.

Az rba yan Respublikasının Prezidenti İlham  liyev in "Az rba yan Milli Elml r Akademiyasında (AMEA) Y ks k Texnologiyalar Parkının yaradılması haqqında" 8 noyabr 2016-cı il tarixli sərəncamı  sasında akademik Akif  lizad nin r hb rliyi il  yeni bir Akademiyaya s h rciyi salınmı dır. Y ks k T xnologiyalar Parkını v  T cr b  S naye Zavodunu, bir  ox sosial obyektl ri  hat  ed n bu yeni Akademiyaya s h rciyi Milli Elml r Akademiyasının m sair tipli elm-istehsalat m rk zi  vrilmi dir. Bu zəmind  akademik m vzuda fundamental t dqiqatlarla yanaşı, t btqi xarakterli t dqiqatların d irəsi genişl ndirilməsi, alimlərin sahibkarlıq-innovasiya f aliyy tinə geniş meydan a ılmı dır. Hazırda Y ks k Texnologiyalar Parkında v  T cr b  S naye Zavodunda elmy nli strateji m hsulların v  avadanlıqların  lk  v  d nya bazarlarına  ıxarılması, elm adamlarının s m r l ndirici t kfilləri v  ideyalarını t btqi edib sınaqdan  ıxarmalarına geniş  r it yaradılması akademiyaya h yatının yeni v  m h m reallıdır.

"Elm haqqında" qanunun hazırlanmasında AMEA-nın yaxından i tirakı, akademiyanın m st qillik d vr  ilk nizamnaməsinin hazırlanması v   lk  Prezidenti t r fından t sdiq edilməsi d  yeni tarix m rh l nin nailiyy tl rind ndir. Akademiyasının r hb ri v   sas t kilatı sı kimi q bul olunmu dur.

O, 1980-ci ild  46 ya ında Az rba yan Milli Elml r Akademiyasının m xbir  z v , 1989-cu ild  is  55 ya ında akademik s ciliml k  lk miz-in akademikl r ail sinin  n cavan v  perspektivli t msilcilerind n biri olmaq qabiliyyetini n mayi  etdirmı dir. Elm sahəsində  ld  etdiyi m h m n tic l r v  t kilatı lıq istiqamətindəki b y k t cr b sinə g r  akademik Akif  lizad nin Elml r Akademiyasında akademik-katib v  vitse-prezident v zifələrinə s ciliməsi elmi itimdiyy t t r fından real v  t bil s kild  qar lanmı dır. O, AMEA-nın Yer Elml r B lmesinin akademik-katibi v  beyn lxalq  laq l r  zr  vitse-prezidenti kimi akademik elmin inkıfayına  z n n sanballı t h f l rini vermı dir.

Az rba yan alimlərinin akademik h yatı 24 aprel 2013-c  ild  yekdillikl  g rk mli elm xadimi, akademik Akif  lizad ni Milli Elml r Akademiyasının prezidenti v zifisində seçmi dir. Akademik Akif  lizad nin Geologiya Institutunun ki ik elmi i cilliyind n Milli Elml r Akademiyasının prezidentliyinə q dr ke diyi ke m ke li, m nalı, m suliyy tli v   r feli yol b y k elme, alimlik andına s daq tin  hmiyy tli bir n munesidir. Az rba yan Milli Elml r Akademiyasının prezidenti, akademik Akif  lizad nin r hb rliyi il  akademiya hazırda inkıfayının geniş islahatlar d vr n  ya ayır.

AMEA-nın Prezidenti İlham  liyev in m y y n etdiyi elm strategiyasının, elmin inkıfai siyasətinin h yatda ke irilməsi istiqamətində akademik Akif  lizad nin yorulmaz f aliyy ti il  Milli Elml r Akademiyasında m h m addımlar atılmaqdadır. H r  eyd n  v l, Milli Elml r Akademiyasının  fuzunun artması, c miyy tin inkıfai fındakı rolunun q vv tl ndirilməsi istiqamətində d  n lm   t bdirl r m y y nl  dirilib g r kl  dirilir. Milli Elml r Akademiyası R yaset H yatının akademik Akif  lizad nin s drliyi il  ke iril n iclaslarında respublika  z n faydalı v   hmiyy tli olan, nezeri-t cr bi sanballı il  diqq ti c lb ed n m h m probleml r m zakiray  çıxarılır, geniş diskussiya  r raitində i g z r v  s m rli biridir.

sınaqdan  ıxarılmı , elmi t cr b d   hmiyy tli olduđu isbat edilmi  f n l rarası  laq l ndirilm  proqramları hazırda Milli Elml r Akademiyasının prezidenti Akif  lizad nin r hb rliyi il  akademiya miqyasında h yatda ke irilm kd dir. Bu layih  h m ge-ni  elmi d nyag r s ,  oxsah li qabiliyy tl r v  bacarıqlara malik yeni elmi n slin formala dırılmasına, h m d  elm sah l rinin qar ılıqlı s r td  z nginl  m sinə t kan verir. Bu yaxınlarda AMEA-da "Fizika v  lirika: d nya t cr b si v   lk  reallıqları" m vzusunda ke irilmı  beyn lxalq elmi konfrans elmsah l r rasi  laq l rın m h m  hmiyy td  v  b y k perspektivl r malik olduđunu bir daha isbat etmi dir.

Milli Elml r Akademiyasının beyn lxalq  laq l r d  s r tl  genişl ndirilir. C mi bir ne e il  zrinde Az rba yan Milli Elml r Akademiyasının Avropa v  Asiyanın, MDB  lk l rinin akademiyaları il  imzaladıđı sazi l r, protokollar,  ld  etdiyi razıla malar h m beyn lxalq elmi t cr b nin  yr nilməsinə, h m d   lk miz in nailiyy tl rinin d nya miqyasında t bliyn  geniş  r it yaradır. AMEA-da yaradılmı  beyn lxalq laboratoriyalar, qazanılan beyn lxalq qrantlar,  lk l rarası layih l r inkişafı m sair d vr n reallıqlardır.

H m in Milli Elml r Akademiyasında  z  d  g nc l r h rakatından b y k elme g lm  akademiyaya r hb r akademik Akif  lizad nin d steyi il  g nc aliml r in m t x ssisler in f aliyy t d ir sinin genişl ndirilməsinə, onlara t l bkarlıq v  qağının artırılmasına x susı diqq t yetirilir. AMEA-nın prezidentinin t kili  sasında akademiya g nc aliml r  z n x susı elmi jurnalın neşrinin h yatda ke irilməsi, g nc l r  z n qrant layih l r in v  m kafatların verilməsi, g nc kadrların konkret i l r  c lb olunması, doktorantların d nya  lk l rinə g nc alimlerin geniy miqyasda stajke moye g nd rilməsi h min proses inkişafda olduđunu g st rir. Milli Elml r Akademiyasında innovasiya  nli t dqiqatların, layih l r in  rası  z n sosial-iqtisadi tutumlu s m r l ndiricilik il  i tirafı f aliyy tl rinə, istehsalatla  laq li proqramlara  v  a ılması da yeni m rh l nin islahatları sırasında dayanır.

Az rba yan Milli Elml r Akademiyasının prezidenti, akademik Akif  lizad nin geniy elmi d nyag r s , zəngin h yat t cr b si,  oxillik idar etm  bacarıđı il  yanaşı, h m d  b y k h yat e q , ni kbilnli s ciyy l ndirir.  lk miz in  sas elmi-t kilatı qurumuna uğurla r hb rlik ed n akademik Akif  lizad  d nya  dbiyyatına, Az rba yan poeziyasına da yaxından b l ddir. Akademiyaya m h ndir  hmiyy td  elmi prosesl r in t hliili v  istiqam tl ndirilməsi prosesl rind  nadir poeziya icl rind n, poetik n m nl rd n yeril rind  istifad  etməsi, m hk m yadda sa, m k mm l h fizoy  sahib olması akademik Akif  lizad nin b y k cavabdehlik hissi il  yanaşı, h m d  bu i in  z n m xsus romantikasını da  r k n d  d rind n ya adıđını  yani s r td  n mayi  etdirir. Akademik Akif  lizad nin AMEA-da idman-sağlamlıq t bdirl r in geniy  rli ayırması, burada h r il idmanın m xt lif n vl ri  zr  ya ı ların ke irilməsi v  m raqlısı  lk miz in  sas akademik qurumunun r hb rinin h r g n idmanla me gul olmađı ciddi s r td  vaxt ayırması da akademiya m h ndir  ni olmaqla b r b r h m d   xsi n m nl r in  yani g st ricisidir. B t n bunlar  sasən akademik Akif  lizad nin simasında s ks n b s  ya ın  mr n v  f aliyy tin d rk olunmu  yeni bir inkıfay m rh l si olma ı konkret fakt v  n m n  kimi c lb edicidir, d  nd r c  v   hmiyy tli g r n r.


Milli Elml r Akademiyasının prezidenti, akademik Akif  lizad nin  oxillik v  s m rli elmi-pedaqoji f aliyy ti  lk mizd  d vl t s viyy sind  y ks k qiym tl ndirilmı dir. V t n elminin inkıfai sahəsindəki m h m xidmətləri v  b y k elmi-t kilatı f aliyy ti n z r  alınmaqla o, " h r t" (2004), "S r f" (2008) v  "İstiqbal" (2014) ordenləri il  t ift olunmu dur. Geologiya elminin aktual m s l l rinə h sr olunmu  t dqiqatlarla g r  akademik Akif  lizad  v  onun r hb rlik etdiyi m ellifler qrupu Az rba yan Respublikasının D vl t m kafatına layiq g r lm  dir. Akademik Akif  lizad   m kd r elm xadimi adını da  r feli daşıyır. Rusiya T bii Elml r Akademiyasının "Elm v  m d niyy t f dakarı" f xri nişanı (2014) almı  akademik Akif  lizad  Rusiya T biat Elml ri Akademiyasının xarici  z v  (2014) v  ADNSU-nun f xri professoru (2018) s cilimı dir.

Az rba yan elminin cavanlıq e qi il  ya ayış yorulmadan  alışan m dr k a saqallı, Az rba yan Milli Elml r Akademiyasının prezidenti, akademik Akif  lizad ni  r k n t brik edir, ona m hk m cansağlıđı v  elminizin, ictimai fikrimizin inkıfai yollarında daha b y k uğurlar arzulayırlıq.

İsa H BİB YLI, Az rba yan Milli Elml r Akademiyasının vitse-prezidenti, Milli Meclis in Elm v  t hsil komitəsinin s di, akademik

ADA M kt binin t dqimatı olub

Fevralın 22-d  ADA M kt binin t dqimatı olub. AZƏRTAC x b r verir ki, t bdird  ADA Universitetinin rektoru, s fir Hafiz Pa ayev r hb rlik etdiyi ali m kt bin t dris prosesi v  f aliyy t istiqam tl rind n danı b. Bildirilib ki, m sair t hsil modelini  sas tutaraq c miyy td  savadlı m t x ssis v  l yaqətli v t nda  yeti dir n ADA Universiteti  z n keyfiyy tli t hsil  sas meyardır. Ali t hsil m ssisəsi kimi 2006-cı ild n t lim proqramları il  f aliyy td  ba layan univer-



sitetd  2009-cu ild n magistratura, 2011-ci ild n is  bakalavr proqramlarının h yatda ke irilməsinə ba lanılıb. M qs dimiz bakalavr v  magistratura s viyy l rind  t hsil alan t b l r in y ks k ixtisaslı kadr kimi yeti məsi  z n beyn lxalq t hsil sistemində  n qabaqcıl proqramları Az rba yana g tirim kdir.

Bakalavr s viyy sinə q bul olunan t l b l r in hazırlıđı v  yeni t hsil m h ndir  t n adaptasiya olduqları nazərə alınaraq ADA M kt bi t sis edildi

H.Paşayev deyib ki, ali m kt b  bakalavr s viyy sinə q bul olunan t l b l r in hazırlıđı v  onların yeni t hsil m h ndir  t n adaptasiya olduqları nazərə alınaraq ADA M kt binin t sis olunmasını m qs d  y n   hesab etdik. Bu m kt bin f aliyy td  ba lanması ADA Universitetinin g lc y i  z n d  uğurlu v  faydalı olacaq.

Rektor bildirib ki, m kt bin t dris proqramı Az rba yan Respublikasının tam orta t hsil standartlarına v  ADA Universitetinin t cr b sinin  saslanaraq bilik, s ri t  v  d y rl r in formala masını t min edir. T dris proqramı  adırl r in akademik baxımdan universitet illerində daha hazırlıqlı olmaları il  yanaşı, XXI  sr in t b l r in cavab ver n kommunikasiya, kreativlik, komanda i si, t nqidi d  nc  kimi bacarıqların inkişafına x susı yer ayırır. M qs dimiz, h m in Az rba yan d  v  xaricd  ist nil n n fuzlu ali m kt b  q bul ola bil n savadlı, bacarıqlı g nc l r yeti dirim kdir.

Qeyd edilib ki, m kt bin binası y ks k standartlara cavab ver n infrastrukturaya malikdir.

H.Paşayev universitetl r  hazırlıq v  q bul sahəsində kollec v  pe e t hsil m ssisələrində t hsilin m h m rol oynadıđını s yl yir. Bildirib ki, m sair d vrd  orta ixtisas t hsil m ssisələrində b y k ehtiyac var. B t n bunları nazərə alaraq g lc kd  texniki v  fundamental elm sah l rind  m h ndirlik ixtisası  zr  kolleql r in yaradılması da nəz rd  tutulur.

T hsil nazirinin m vini M h bb t Veliyeva son ill r  lk mizd  t hsilin inkıfai istiqamətində aparılan islahatlarla, h yatda ke iril n d vl t proqramları v  m xt lif layih l rd n s z  cib. Bildirib ki, t hsil c miyy tin  sas aparıcı v  t kan-verici q vvesidir. Bu g n  lk mizd  4443  mm t hsil m ssisəsi f aliyy td  g st rir. Son on be  ild  respublikada 3300-d n  ox m kt b m asirl  r, onların infrastrukturaya standartlara uyğun qurulub, yeniləri tikilib, b ziləri is   saslı t mir edilib. Qeyd olunan istiqam tl r "Az rba yan Respublikasında t hsilin inkıfai  zr  D vl t Strategiyası"nda da  z  ksini tapıb v  b t n bunları t hsilin keyfiyy tinin t min etm k m qs dil  h yatda ke irilir.

ADA M kt bind  t dris proqramı milli standartlara v  milli kurikulumla  saslanacaq

M.Veliyeva bildirib ki, ADA Universiteti  z n keyfiyy tli t hsil proqramı il   l k nin s cil n ali m kt bl r in sirasındadır. M sair standartlara cavab ver n v  g cl  infrastrukturaya malik olan universitet h r zaman d vl t v  d vl tliyy td  s daq t n munesində g nc n sil yeti dirir. Bu  n n  n d vami olaraq ADA M kt bind  d  t dris proqramı milli standartlara v  milli kurikulumla  saslanacaq.

Nazir m vini  l k nin t hsil m h ndir  t n uğurlu f aliyy t g st r c y n   minliyini bildirir.

ADA M kt binin t hsil modeli

Sonra ADA-nın t dris i l



Naxçıvan: uğurlu inkişaf strategiyası yeni mərhələdə

Müasir dünyamızda global iqtisadi böhranın mənfii təzahürünün meydana gəldiyi, tarazlaşma proseslərinin ağırlı keçdiyi bir dövrdə sosial-iqtisadi inkişafa nail olmaq və ya mövcud inkişafın dayanıqlığını təmin etmək yalnız elmi əsaslarla sənəklənən düzgün iqtisadi siyasət nəticəsində mümkündür. Belə bir şəraitdə ölkəmizlə quru yolu ilə birbaşa əlaqəsi olmayan, əlverişsiz geopolitik transformasiyanın nəticəsində ana vətəndən ayrı düşərək blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının daxili resurslar hesabına yüksəlişini inamla davam etdirməsi, yeni-yeni nailiyyətlərə imza atması müstəqil Azərbaycan dövlətinin ən böyük uğurlarından biridir.



Bütün bunların başlıca səbəbi ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının muxtar respublikada Naxçıvan Ali Məclisinin Sədri Vasiif Talibov tərəfindən uğurla davam etdirilməsidir. Faktlara nəzər yetirdikdə əminlik yaranır ki, muxtar respublikada mövcud olan ictimai-siyasi sabitliyin fonunda davam etdirilən bu siyasət daha böyük uğurlara yol açmaqdadır.

Naxçıvan Muxtar Respublikasında infrastrukturun yenilənməsi, müasir müəssisələrin, yeni iş yerlərinin yaradılması istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi uzunmüddətli və hərtərəfli inkişaf konsepsiyasının reallaşdırılmasına əsaslı töhfələr verir. Bu gün çoxşaxəli iqtisadiyyatın formalaşdırılması istiqamətində məqsədyönlü islahatların aparılması, mühüm əhəmiyyətə malik dövlət proqramlarının reallaşdırılması nəticəsində Naxçıvan sosial-iqtisadi inkişaf baxımından ölkəmizdə liderliyini qorumaqdadır. İslam mədəniyyətinin paytaxtı və ölkəmizin Gənclər paytaxtı kimi mühüm tarixi misisiyanı yerinə yetirən Naxçıvan iqtisadi və sosial sahələrin inkişafını təmin etmək üçün tədbirlər ötən 2018-ci il ərzində də davam etdirilib, dinamik inkişaf qorunub saxlanılıb.

Inkişafın ən mühüm göstəricilərindən biri, yeni istər maddi istehsal, istərsə də qeyri-maddi xidmətlər sahələrində iqtisadi fəaliyyətin son nəticəsini xarakterizə edən amillərdən biri ümumi daxili məhsulun artım həcmidir. Həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, muxtar respublikada sənaye müəssisələri, kənd təsərrüfatı məhsullarının istehsalı, tədarüklü, saxlanması, emalı və satışı kompleksləri yaradılıb, bir sıra ərzaq məhsulları üzrə daxili istehsal xeyli artıb. Bütün bu müsbət proseslər ümumi daxili məhsulun artımına səbəb olub. Belə ki, ötən il ümumi daxili məhsul istehsalının həcmi 2 milyard 773 milyon manatdan çox olub. Bu da bir il öncəki müvafiq göstəricini 1,3 faiz üstələyir. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi ötən ilin müvafiq dövrünə nisbətən 1,9 faiz artaraq 6101 manatı ötürüb.

Bir sıra istehsal sahələrində məhsul istehsalının həcminin artması, investisiya fəaliyyətinin güclənməsi, sahibkarlığın stimullaşdırılması və təşəbbüskarlığa geniş meydan verilməsi muxtar respublikanın iqtisadi dayaqlarını xeyli möhkəmləndirib. 2018-ci il ərzində iqtisadiyyatın əsasını təşkil edən sənayenin inkişaf etdirilməsi üçün rəqabət qabiliyyəti ilə müasir istehsal sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində mövcud layihələrin icrası davam etdirilib, stimullaşdırıcı tədbirlər həyata keçirilib. Bu sahədə mühüm malların istehsalının təmini muxtar respublikada sənayenin iqtisadiyyatda xüsusi çəkisini qoruyub saxlayıb. Ötən il ərzində ümumi daxili məhsulun tərkibində ilk yer 27,4 faizlik payla sənaye sahəsi tutub və maddi istehsalın payı 58,6 faiz təşkil edib.

Muxtar respublikada quruculuq və abadlıq işləri geniş vüsət alıb. Yeni parklar salınıb, inzibati binalar, o cümlədən məktəblər, uşaq bağçaları, səhiyyə ocaqları, idman obyektləri, icra nümayəndəlikləri və bələdiyyə binaları, ən modern üslubda, lakin milli və yerli memarlıq xüsusiyyətləri nəzərə alınmaqla yüksək sürətlə və zövqlə inşa edilmiş vətəndaşların ixtiyarına verilib. Bütün obyektlər müasir kommunikasiya, o cümlədən yüksək sürətli internetlə tam təmin edilib.

Kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, emal sənayesi Naxçıvan əsas prioritet sahələrdəndir. Ekspertlər bu sahələr arasında kənd təsərrüfatının əhəmiyyətini xüsusi qeyd edirlər. Belə ki, muxtar respublika əhalisinin 70 faizi kəndlərdə yaşayır. Müasir

olmaqla, 350 növdə məhsulə olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri 2016-cı il 11 yanvar tarixli sərəncamı ilə təsdiq edilmiş "2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın icrası muxtar respublikada isə xarici investisiyaların müdafiəsinin gücləndirilməsinə, səmərəli məşğulluğun və özünüməşğulluğun təmin edilməsinə, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə geniş imkanlar yaratmaqdadır. Təkcə ötən il muxtar respublikada 2827 yeni iş yeri açılıb ki, bunun da 2782-i və ya 98,4 faizi daimi iş yerleridir. Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki peşə-ixtisas təhsili müəssisələrində 2753 nəfər müxtəlif peşələrə təyinatlıdır.

Muxtar respublikada aparılan quruculuq-abadlıq, muzeylər, çoxşəxslilik tarixi abidələr, inkişaf etmiş infrastruktur, hotellər şəbəkəsi və cinayətkarlığın olduqca aşağı səviyyəsi bölgəni həm də turizm üçün çox cəlbədirici bir mekana çevirmişdir. Belə ki, təkcə ötən il Naxçıvana yarım milyona yaxın turist səyahət etmişdir.

Lakin təəssüflər olsun ki, bu gün ölkəmizdə bezi şəxslər Naxçıvan Muxtar Respublikasının mövcudluğunun məqsədyönlü yünü şübhə altına almaq, onun hüquqi statusuna kölgə salmaq istiqamətində uğursuz cəhdlər göstərirlər. İddianın biri bundan ibarətdir ki, guya Naxçıvanın MR-in mövcudluğu Azərbaycan Respublikasının unitar dövlət quruluşu ilə bir araya sığmır. Halbuki azacıq tarix bilgisi olan şəxs muxtar respublikanın hansı hərbi-siyasi şərtlər altında formalaşdığı və anklav formada Azərbaycanla ayrılmağının ədalətli olmadığını xeyli yaxşı bilir. Belələri anlamırlar ki, Naxçıvan MR-in hüquqi statusu təkcə Azərbaycan Konstitusiyası ilə müəyyənləşmir. 1921-ci ildə qəbul olunmuş Qars və Moskva müqavilələrinə görə bölgənin statusu həm də beynəlxalq hüququn əhatə dairəsinə daxildir.

Azərbaycan qanunvericiliyinə görə isə beynəlxalq hüququn yerli hüquq normalarına münasibətində üstünlüyü mövcuddur. Yeni bir istəskə də birtərəfli qaydada bu statusu ləğv edə bilmərik. Ümumiyyətlə, Naxçıvan MR-ə qarşı bu tip cəhdlər hələ Mütəllibov və AXC-Müsavat iqtidar dövründə də göstərilirdi. Onlar hətta "prezidentin Naxçıvan üzrə xüsusi nümayəndəsi" kimi qəndarma və antikonsititusion vəziyyətdə icad etmişdilər. Onların Naxçıvanı qorşdırdığı emissarlar gələcəkdə qarşılıqlı yaratmağa çalışır, ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərirdilər. Onlar bunlarla həm də ulu öndər Heydər Əliyevin Naxçıvanın rəhbəri kimi ölkə miqyasında gündən-günə yüksəlmə nüfuzuna zərbə vurmaq məqsədi güdürdülər. Buna nail olmadıqda isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Vasiif Talibovun iqtisadi fəaliyyətinə qarşı bəzi cəhdlər hələ Mütəllibov və AXC-Müsavat iqtidar dövründə də göstərilirdi. Onlar hətta "prezidentin Naxçıvan üzrə xüsusi nümayəndəsi" kimi qəndarma və antikonsititusion vəziyyətdə icad etmişdilər. Onların Naxçıvanı qorşdırdığı emissarlar gələcəkdə qarşılıqlı yaratmağa çalışır, ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərirdilər. Onlar bunlarla həm də ulu öndər Heydər Əliyevin Naxçıvanın rəhbəri kimi ölkə miqyasında gündən-günə yüksəlmə nüfuzuna zərbə vurmaq məqsədi güdürdülər. Buna nail olmadıqda isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Vasiif Talibovun iqtisadi fəaliyyətinə qarşı bəzi cəhdlər hələ Mütəllibov və AXC-Müsavat iqtidar dövründə də göstərilirdi. Onlar hətta "prezidentin Naxçıvan üzrə xüsusi nümayəndəsi" kimi qəndarma və antikonsititusion vəziyyətdə icad etmişdilər. Onların Naxçıvanı qorşdırdığı emissarlar gələcəkdə qarşılıqlı yaratmağa çalışır, ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərirdilər. Onlar bunlarla həm də ulu öndər Heydər Əliyevin Naxçıvanın rəhbəri kimi ölkə miqyasında gündən-günə yüksəlmə nüfuzuna zərbə vurmaq məqsədi güdürdülər. Buna nail olmadıqda isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Vasiif Talibovun iqtisadi fəaliyyətinə qarşı bəzi cəhdlər hələ Mütəllibov və AXC-Müsavat iqtidar dövründə də göstərilirdi. Onlar hətta "prezidentin Naxçıvan üzrə xüsusi nümayəndəsi" kimi qəndarma və antikonsititusion vəziyyətdə icad etmişdilər. Onların Naxçıvanı qorşdırdığı emissarlar gələcəkdə qarşılıqlı yaratmağa çalışır, ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərirdilər. Onlar bunlarla həm də ulu öndər Heydər Əliyevin Naxçıvanın rəhbəri kimi ölkə miqyasında gündən-günə yüksəlmə nüfuzuna zərbə vurmaq məqsədi güdürdülər. Buna nail olmadıqda isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Vasiif Talibovun iqtisadi fəaliyyətinə qarşı bəzi cəhdlər hələ Mütəllibov və AXC-Müsavat iqtidar dövründə də göstərilirdi. Onlar hətta "prezidentin Naxçıvan üzrə xüsusi nümayəndəsi" kimi qəndarma və antikonsititusion vəziyyətdə icad etmişdilər. Onların Naxçıvanı qorşdırdığı emissarlar gələcəkdə qarşılıqlı yaratmağa çalışır, ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərirdilər. Onlar bunlarla həm də ulu öndər Heydər Əliyevin Naxçıvanın rəhbəri kimi ölkə miqyasında gündən-günə yüksəlmə nüfuzuna zərbə vurmaq məqsədi güdürdülər. Buna nail olmadıqda isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Vasiif Talibovun iqtisadi fəaliyyətinə qarşı bəzi cəhdlər hələ Mütəllibov və AXC-Müsavat iqtidar dövründə də göstərilirdi. Onlar hətta "prezidentin Naxçıvan üzrə xüsusi nümayəndəsi" kimi qəndarma və antikonsititusion vəziyyətdə icad etmişdilər. Onların Naxçıvanı qorşdırdığı emissarlar gələcəkdə qarşılıqlı yaratmağa çalışır, ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərirdilər. Onlar bunlarla həm də ulu öndər Heydər Əliyevin Naxçıvanın rəhbəri kimi ölkə miqyasında gündən-günə yüksəlmə nüfuzuna zərbə vurmaq məqsədi güdürdülər. Buna nail olmadıqda isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Vasiif Talibovun iqtisadi fəaliyyətinə qarşı bəzi cəhdlər hələ Mütəllibov və AXC-Müsavat iqtidar dövründə də göstərilirdi. Onlar hətta "prezidentin Naxçıvan üzrə xüsusi nümayəndəsi" kimi qəndarma və antikonsititusion vəziyyətdə icad etmişdilər. Onların Naxçıvanı qorşdırdığı emissarlar gələcəkdə qarşılıqlı yaratmağa çalışır, ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərirdilər. Onlar bunlarla həm də ulu öndər Heydər Əliyevin Naxçıvanın rəhbəri kimi ölkə miqyasında gündən-günə yüksəlmə nüfuzuna zərbə vurmaq məqsədi güdürdülər. Buna nail olmadıqda isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Vasiif Talibovun iqtisadi fəaliyyətinə qarşı bəzi cəhdlər hələ Mütəllibov və AXC-Müsavat iqtidar dövründə də göstərilirdi. Onlar hətta "prezidentin Naxçıvan üzrə xüsusi nümayəndəsi" kimi qəndarma və antikonsititusion vəziyyətdə icad etmişdilər. Onların Naxçıvanı qorşdırdığı emissarlar gələcəkdə qarşılıqlı yaratmağa çalışır, ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərirdilər. Onlar bunlarla həm də ulu öndər Heydər Əliyevin Naxçıvanın rəhbəri kimi ölkə miqyasında gündən-günə yüksəlmə nüfuzuna zərbə vurmaq məqsədi güdürdülər. Buna nail olmadıqda isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Vasiif Talibovun iqtisadi fəaliyyətinə qarşı bəzi cəhdlər hələ Mütəllibov və AXC-Müsavat iqtidar dövründə də göstərilirdi. Onlar hətta "prezidentin Naxçıvan üzrə xüsusi nümayəndəsi" kimi qəndarma və antikonsititusion vəziyyətdə icad etmişdilər. Onların Naxçıvanı qorşdırdığı emissarlar gələcəkdə qarşılıqlı yaratmağa çalışır, ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərirdilər. Onlar bunlarla həm də ulu öndər Heydər Əliyevin Naxçıvanın rəhbəri kimi ölkə miqyasında gündən-günə yüksəlmə nüfuzuna zərbə vurmaq məqsədi güdürdülər. Buna nail olmadıqda isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Vasiif Talibovun iqtisadi fəaliyyətinə qarşı bəzi cəhdlər hələ Mütəllibov və AXC-Müsavat iqtidar dövründə də göstərilirdi. Onlar hətta "prezidentin Naxçıvan üzrə xüsusi nümayəndəsi" kimi qəndarma və antikonsititusion vəziyyətdə icad etmişdilər. Onların Naxçıvanı qorşdırdığı emissarlar gələcəkdə qarşılıqlı yaratmağa çalışır, ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərirdilər. Onlar bunlarla həm də ulu öndər Heydər Əliyevin Naxçıvanın rəhbəri kimi ölkə miqyasında gündən-günə yüksəlmə nüfuzuna zərbə vurmaq məqsədi güdürdülər. Buna nail olmadıqda isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Vasiif Talibovun iqtisadi fəaliyyətinə qarşı bəzi cəhdlər hələ Mütəllibov və AXC-Müsavat iqtidar dövründə də göstərilirdi. Onlar hətta "prezidentin Naxçıvan üzrə xüsusi nümayəndəsi" kimi qəndarma və antikonsititusion vəziyyətdə icad etmişdilər. Onların Naxçıvanı qorşdırdığı emissarlar gələcəkdə qarşılıqlı yaratmağa çalışır, ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərirdilər. Onlar bunlarla həm də ulu öndər Heydər Əliyevin Naxçıvanın rəhbəri kimi ölkə miqyasında gündən-günə yüksəlmə nüfuzuna zərbə vurmaq məqsədi güdürdülər. Buna nail olmadıqda isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Vasiif Talibovun iqtisadi fəaliyyətinə qarşı bəzi cəhdlər hələ Mütəllibov və AXC-Müsavat iqtidar dövründə də göstərilirdi. Onlar hətta "prezidentin Naxçıvan üzrə xüsusi nümayəndəsi" kimi qəndarma və antikonsititusion vəziyyətdə icad etmişdilər. Onların Naxçıvanı qorşdırdığı emissarlar gələcəkdə qarşılıqlı yaratmağa çalışır, ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərirdilər. Onlar bunlarla həm də ulu öndər Heydər Əliyevin Naxçıvanın rəhbəri kimi ölkə miqyasında gündən-günə yüksəlmə nüfuzuna zərbə vurmaq məqsədi güdürdülər. Buna nail olmadıqda isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Vasiif Talibovun iqtisadi fəaliyyətinə qarşı bəzi cəhdlər hələ Mütəllibov və AXC-Müsavat iqtidar dövründə də göstərilirdi. Onlar hətta "prezidentin Naxçıvan üzrə xüsusi nümayəndəsi" kimi qəndarma və antikonsititusion vəziyyətdə icad etmişdilər. Onların Naxçıvanı qorşdırdığı emissarlar gələcəkdə qarşılıqlı yaratmağa çalışır, ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərirdilər. Onlar bunlarla həm də ulu öndər Heydər Əliyevin Naxçıvanın rəhbəri kimi ölkə miqyasında gündən-günə yüksəlmə nüfuzuna zərbə vurmaq məqsədi güdürdülər. Buna nail olmadıqda isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Vasiif Talibovun iqtisadi fəaliyyətinə qarşı bəzi cəhdlər hələ Mütəllibov və AXC-Müsavat iqtidar dövründə də göstərilirdi. Onlar hətta "prezidentin Naxçıvan üzrə xüsusi nümayəndəsi" kimi qəndarma və antikonsititusion vəziyyətdə icad etmişdilər. Onların Naxçıvanı qorşdırdığı emissarlar gələcəkdə qarşılıqlı yaratmağa çalışır, ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərirdilər. Onlar bunlarla həm də ulu öndər Heydər Əliyevin Naxçıvanın rəhbəri kimi ölkə miqyasında gündən-günə yüksəlmə nüfuzuna zərbə vurmaq məqsədi güdürdülər. Buna nail olmadıqda isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Vasiif Talibovun iqtisadi fəaliyyətinə qarşı bəzi cəhdlər hələ Mütəllibov və AXC-Müsavat iqtidar dövründə də göstərilirdi. Onlar hətta "prezidentin Naxçıvan üzrə xüsusi nümayəndəsi" kimi qəndarma və antikonsititusion vəziyyətdə icad etmişdilər. Onların Naxçıvanı qorşdırdığı emissarlar gələcəkdə qarşılıqlı yaratmağa çalışır, ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərirdilər. Onlar bunlarla həm də ulu öndər Heydər Əliyevin Naxçıvanın rəhbəri kimi ölkə miqyasında gündən-günə yüksəlmə nüfuzuna zərbə vurmaq məqsədi güdürdülər. Buna nail olmadıqda isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Vasiif Talibovun iqtisadi fəaliyyətinə qarşı bəzi cəhdlər hələ Mütəllibov və AXC-Müsavat iqtidar dövründə də göstərilirdi. Onlar hətta "prezidentin Naxçıvan üzrə xüsusi nümayəndəsi" kimi qəndarma və antikonsititusion vəziyyətdə icad etmişdilər. Onların Naxçıvanı qorşdırdığı emissarlar gələcəkdə qarşılıqlı yaratmağa çalışır, ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərirdilər. Onlar bunlarla həm də ulu öndər Heydər Əliyevin Naxçıvanın rəhbəri kimi ölkə miqyasında gündən-günə yüksəlmə nüfuzuna zərbə vurmaq məqsədi güdürdülər. Buna nail olmadıqda isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Vasiif Talibovun iqtisadi fəaliyyətinə qarşı bəzi cəhdlər hələ Mütəllibov və AXC-Müsavat iqtidar dövründə də göstərilirdi. Onlar hətta "prezidentin Naxçıvan üzrə xüsusi nümayəndəsi" kimi qəndarma və antikonsititusion vəziyyətdə icad etmişdilər. Onların Naxçıvanı qorşdırdığı emissarlar gələcəkdə qarşılıqlı yaratmağa çalışır, ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərirdilər. Onlar bunlarla həm də ulu öndər Heydər Əliyevin Naxçıvanın rəhbəri kimi ölkə miqyasında gündən-günə yüksəlmə nüfuzuna zərbə vurmaq məqsədi güdürdülər. Buna nail olmadıqda isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Vasiif Talibovun iqtisadi fəaliyyətinə qarşı bəzi cəhdlər hələ Mütəllibov və AXC-Müsavat iqtidar dövründə də göstərilirdi. Onlar hətta "prezidentin Naxçıvan üzrə xüsusi nümayəndəsi" kimi qəndarma və antikonsititusion vəziyyətdə icad etmişdilər. Onların Naxçıvanı qorşdırdığı emissarlar gələcəkdə qarşılıqlı yaratmağa çalışır, ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərirdilər. Onlar bunlarla həm də ulu öndər Heydər Əliyevin Naxçıvanın rəhbəri kimi ölkə miqyasında gündən-günə yüksəlmə nüfuzuna zərbə vurmaq məqsədi güdürdülər. Buna nail olmadıqda isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Vasiif Talibovun iqtisadi fəaliyyətinə qarşı bəzi cəhdlər hələ Mütəllibov və AXC-Müsavat iqtidar dövründə də göstərilirdi. Onlar hətta "prezidentin Naxçıvan üzrə xüsusi nümayəndəsi" kimi qəndarma və antikonsititusion vəziyyətdə icad etmişdilər. Onların Naxçıvanı qorşdırdığı emissarlar gələcəkdə qarşılıqlı yaratmağa çalışır, ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərirdilər. Onlar bunlarla həm də ulu öndər Heydər Əliyevin Naxçıvanın rəhbəri kimi ölkə miqyasında gündən-günə yüksəlmə nüfuzuna zərbə vurmaq məqsədi güdürdülər. Buna nail olmadıqda isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Vasiif Talibovun iqtisadi fəaliyyətinə qarşı bəzi cəhdlər hələ Mütəllibov və AXC-Müsavat iqtidar dövründə də göstərilirdi. Onlar hətta "prezidentin Naxçıvan üzrə xüsusi nümayəndəsi" kimi qəndarma və antikonsititusion vəziyyətdə icad etmişdilər. Onların Naxçıvanı qorşdırdığı emissarlar gələcəkdə qarşılıqlı yaratmağa çalışır, ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərirdilər. Onlar bunlarla həm də ulu öndər Heydər Əliyevin Naxçıvanın rəhbəri kimi ölkə miqyasında gündən-günə yüksəlmə nüfuzuna zərbə vurmaq məqsədi güdürdülər. Buna nail olmadıqda isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Vasiif Talibovun iqtisadi fəaliyyətinə qarşı bəzi cəhdlər hələ Mütəllibov və AXC-Müsavat iqtidar dövründə də göstərilirdi. Onlar hətta "prezidentin Naxçıvan üzrə xüsusi nümayəndəsi" kimi qəndarma və antikonsititusion vəziyyətdə icad etmişdilər. Onların Naxçıvanı qorşdırdığı emissarlar gələcəkdə qarşılıqlı yaratmağa çalışır, ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərirdilər. Onlar bunlarla həm də ulu öndər Heydər Əliyevin Naxçıvanın rəhbəri kimi ölkə miqyasında gündən-günə yüksəlmə nüfuzuna zərbə vurmaq məqsədi güdürdülər. Buna nail olmadıqda isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Vasiif Talibovun iqtisadi fəaliyyətinə qarşı bəzi cəhdlər hələ Mütəllibov və AXC-Müsavat iqtidar dövründə də göstərilirdi. Onlar hətta "prezidentin Naxçıvan üzrə xüsusi nümayəndəsi" kimi qəndarma və antikonsititusion vəziyyətdə icad etmişdilər. Onların Naxçıvanı qorşdırdığı emissarlar gələcəkdə qarşılıqlı yaratmağa çalışır, ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərirdilər. Onlar bunlarla həm də ulu öndər Heydər Əliyevin Naxçıvanın rəhbəri kimi ölkə miqyasında gündən-günə yüksəlmə nüfuzuna zərbə vurmaq məqsədi güdürdülər. Buna nail olmadıqda isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Vasiif Talibovun iqtisadi fəaliyyətinə qarşı bəzi cəhdlər hələ Mütəllibov və AXC-Müsavat iqtidar dövründə də göstərilirdi. Onlar hətta "prezidentin Naxçıvan üzrə xüsusi nümayəndəsi" kimi qəndarma və antikonsititusion vəziyyətdə icad etmişdilər. Onların Naxçıvanı qorşdırdığı emissarlar gələcəkdə qarşılıqlı yaratmağa çalışır, ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərirdilər. Onlar bunlarla həm də ulu öndər Heydər Əliyevin Naxçıvanın rəhbəri kimi ölkə miqyasında gündən-günə yüksəlmə nüfuzuna zərbə vurmaq məqsədi güdürdülər. Buna nail olmadıqda isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Vasiif Talibovun iqtisadi fəaliyyətinə qarşı bəzi cəhdlər hələ Mütəllibov və AXC-Müsavat iqtidar dövründə də göstərilirdi. Onlar hətta "prezidentin Naxçıvan üzrə xüsusi nümayəndəsi" kimi qəndarma və antikonsititusion vəziyyətdə icad etmişdilər. Onların Naxçıvanı qorşdırdığı emissarlar gələcəkdə qarşılıqlı yaratmağa çalışır, ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərirdilər. Onlar bunlarla həm də ulu öndər Heydər Əliyevin Naxçıvanın rəhbəri kimi ölkə miqyasında gündən-günə yüksəlmə nüfuzuna zərbə vurmaq məqsədi güdürdülər. Buna nail olmadıqda isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Vasiif Talibovun iqtisadi fəaliyyətinə qarşı bəzi cəhdlər hələ Mütəllibov və AXC-Müsavat iqtidar dövründə də göstərilirdi. Onlar hətta "prezidentin Naxçıvan üzrə xüsusi nümayəndəsi" kimi qəndarma və antikonsititusion vəziyyətdə icad etmişdilər. Onların Naxçıvanı qorşdırdığı emissarlar gələcəkdə qarşılıqlı yaratmağa çalışır, ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərirdilər. Onlar bunlarla həm də ulu öndər Heydər Əliyevin Naxçıvanın rəhbəri kimi ölkə miqyasında gündən-günə yüksəlmə nüfuzuna zərbə vurmaq məqsədi güdürdülər. Buna nail olmadıqda isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Vasiif Talibovun iqtisadi fəaliyyətinə qarşı bəzi cəhdlər hələ Mütəllibov və AXC-Müsavat iqtidar dövründə də göstərilirdi. Onlar hətta "prezidentin Naxçıvan üzrə xüsusi nümayəndəsi" kimi qəndarma və antikonsititusion vəziyyətdə icad etmişdilər. Onların Naxçıvanı qorşdırdığı emissarlar gələcəkdə qarşılıqlı yaratmağa çalışır, ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərirdilər. Onlar bunlarla həm də ulu öndər Heydər Əliyevin Naxçıvanın rəhbəri kimi ölkə miqyasında gündən-günə yüksəlmə nüfuzuna zərbə vurmaq məqsədi güdürdülər. Buna nail olmadıqda isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Vasiif Talibovun iqtisadi fəaliyyətinə qarşı bəzi cəhdlər hələ Mütəllibov və AXC-Müsavat iqtidar dövründə də göstərilirdi. Onlar hətta "prezidentin Naxçıvan üzrə xüsusi nümayəndəsi" kimi qəndarma və antikonsititusion vəziyyətdə icad etmişdilər. Onların Naxçıvanı qorşdırdığı emissarlar gələcəkdə qarşılıqlı yaratmağa çalışır, ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərirdilər. Onlar bunlarla həm də ulu öndər Heydər Əliyevin Naxçıvanın rəhbəri kimi ölkə miqyasında gündən-günə yüksəlmə nüfuzuna zərbə vurmaq məqsədi güdürdülər. Buna nail olmadıqda isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Vasiif Talibovun iqtisadi fəaliyyətinə qarşı bəzi cəhdlər hələ Mütəllibov və AXC-Müsavat iqtidar dövründə də göstərilirdi. Onlar hətta "prezidentin Naxçıvan üzrə xüsusi nümayəndəsi" kimi qəndarma və antikonsititusion vəziyyətdə icad etmişdilər. Onların Naxçıvanı qorşdırdığı emissarlar gələcəkdə qarşılıqlı yaratmağa çalışır, ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərirdilər. Onlar bunlarla həm də ulu öndər Heydər Əliyevin Naxçıvanın rəhbəri kimi ölkə miqyasında gündən-günə yüksəlmə nüfuzuna zərbə vurmaq məqsədi güdürdülər. Buna nail olmadıqda isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Vasiif Talibovun iqtisadi fəaliyyətinə qarşı bəzi cəhdlər hələ Mütəllibov və AXC-Müsavat iqtidar dövründə də göstərilirdi. Onlar hətta "prezidentin Naxçıvan üzrə xüsusi nümayəndəsi" kimi qəndarma və antikonsititusion vəziyyətdə icad etmişdilər. Onların Naxçıvanı qorşdırdığı emissarlar gələcəkdə qarşılıqlı yaratmağa çalışır, ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərirdilər. Onlar bunlarla həm də ulu öndər Heydər Əliyevin Naxçıvanın rəhbəri kimi ölkə miqyasında gündən-günə yüksəlmə nüfuzuna zərbə vurmaq məqsədi güdürdülər. Buna nail olmadıqda isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Vasiif Talibovun iqtisadi fəaliyyətinə qarşı bəzi cəhdlər hələ Mütəllibov və AXC-Müsavat iqtidar dövründə də göstərilirdi. Onlar hətta "prezidentin Naxçıvan üzrə xüsusi nümayəndəsi" kimi qəndarma və antikonsititusion vəziyyətdə icad etmişdilər. Onların Naxçıvanı qorşdırdığı emissarlar gələcəkdə qarşılıqlı yaratmağa çalışır, ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərirdilər. Onlar bunlarla həm də ulu öndər Heydər Əliyevin Naxçıvanın rəhbəri kimi ölkə miqyasında gündən-günə yüksəlmə nüfuzuna zərbə vurmaq məqsədi güdürdülər. Buna nail olmadıqda isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Vasiif Talibovun iqtisadi fəaliyyətinə qarşı bəzi cəhdlər hələ Mütəllibov və AXC-Müsavat iqtidar dövründə də göstərilirdi. Onlar hətta "prezidentin Naxçıvan üzrə xüsusi nümayəndəsi" kimi qəndarma və antikonsititusion vəziyyətdə icad etmişdilər. Onların Naxçıvanı qorşdırdığı emissarlar gələcəkdə qarşılıqlı yaratmağa çalışır, ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərirdilər. Onlar bunlarla həm də ulu öndər Heydər Əliyevin Naxçıvanın rəhbəri kimi ölkə miqyasında gündən-günə yüksəlmə nüfuzuna zərbə vurmaq məqsədi güdürdülər. Buna nail olmadıqda isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Vasiif Talibovun iqtisadi fəaliyyətinə qarşı bəzi cəhdlər hələ Mütəllibov və AXC-Müsavat iqtidar dövründə də göstərilirdi. Onlar hətta "prezidentin Naxçıvan üzrə xüsusi nümayəndəsi" kimi qəndarma və antikonsititusion vəziyyətdə icad etmişdilər. Onların Naxçıvanı qorşdırdığı emissarlar gələcəkdə qarşılıqlı yaratmağa çalışır, ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərirdilər. Onlar bunlarla həm də ulu öndər Heydər Əliyevin Naxçıvanın rəhbəri kimi ölkə miqyasında gündən-günə yüksəlmə nüfuzuna zərbə vurmaq məqsədi güdürdülər. Buna nail olmadıqda isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Vasiif Talibovun iqtisadi fəaliyyətinə qarşı bəzi cəhdlər hələ Mütəllibov və AXC-Müsavat iqtidar dövründə də göstərilirdi. Onlar hətta "prezidentin Naxçıvan üzrə xüsusi nümayəndəsi" kimi qəndarma və antikonsititusion vəziyyətdə icad etmişdilər. Onların Naxçıvanı qorşdırdığı emissarlar gələcəkdə qarşılıqlı yaratmağa çalışır, ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərirdilər. Onlar bunlarla həm də ulu öndər Heydər Əliyevin Naxçıvanın rəhbəri kimi ölkə miqyasında gündən-günə yüksəlmə nüfuzuna zərbə vurmaq məqsədi güdürdülər. Buna nail olmadıqda isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Vasiif Talibovun iqtisadi fəaliyyətinə qarşı bəzi cəhdlər hələ Mütəllibov və AXC-Müsavat iqtidar dövründə də göstərilirdi. Onlar hətta "prezidentin Naxçıvan üzrə xüsusi nümayəndəsi" kimi qəndarma və antikonsititusion vəziyyətdə icad etmişdilər. Onların Naxçıvanı qorşdırdığı emissarlar gələcəkdə qarşılıqlı yaratmağa çalışır, ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərirdilər. Onlar bunlarla həm də ulu öndər Heydər Əliyevin Naxçıvanın rəhbəri kimi ölkə miqyasında gündən-günə yüksəlmə nüfuzuna zərbə vurmaq məqsədi güdürdülər. Buna nail olmadıqda isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Vasiif Talibovun iqtisadi fəaliyyətinə qarşı bəzi cəhdlər hələ Mütəllibov və AXC-Müsavat iqtidar dövründə də göstərilirdi. Onlar hətta "prezidentin Naxçıvan üzrə xüsusi nümayəndəsi" kimi qəndarma və antikonsititusion vəziyyətdə icad etmişdilər. Onların Naxçıvanı qorşdırdığı emissarlar gələcəkdə qarşılıqlı yaratmağa çalışır, ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərirdilər. Onlar bunlarla həm də ulu öndər Heydər Əliyevin Naxçıvanın rəhbəri kimi ölkə miqyasında gündən-günə yüksəlmə nüfuzuna zərbə vurmaq məqsədi güdürdülər. Buna nail olmadıqda isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Vasiif Talibovun iqtisadi fəaliyyətinə qarşı bəzi cəhdlər hələ Mütəllibov və AXC-Müsavat iqtidar dövründə də göstərilirdi. Onlar hətta "prezidentin Naxçıvan üzrə xüsusi nümayəndəsi" kimi qəndarma və antikonsititusion vəziyyətdə icad etmişdilər. Onların Naxçıvanı qorşdırdığı emissarlar gələcəkdə qarşılıqlı yaratmağa çalışır, ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərirdilər. Onlar bunlarla həm də ulu öndər Heydər Əliyevin Naxçıvanın rəhbəri kimi ölkə miqyasında gündən-günə yüksəlmə nüfuzuna zərbə vurmaq məqsədi güdürdülər. Buna nail olmadıqda isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Vasiif Talibovun iqtisadi fəaliyyətinə qarşı bəzi cəhdlər hələ Mütəllibov və AXC-Müsavat iqtidar dövründə də göstərilirdi. Onlar hətta "prezidentin Naxçıvan üzrə xüsusi nümayəndəsi" kimi qəndarma və antikonsititusion vəziyyətdə icad etmişdilər. Onların Naxçıvanı qorşdırdığı emissarlar gələcəkdə qarşılıqlı yaratmağa çalışır, ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərirdilər. Onlar bunlarla həm də ulu öndər Heydər Əliyevin Naxçıvanın rəhbəri kimi ölkə miqyasında gündən-günə yüksəlmə nüfuzuna zərbə vurmaq məqsədi güdürdülər. Buna nail olmadıqda isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Vasiif Talibovun iqtisadi fəaliyyətinə qarşı bəzi cəhdlər hələ Mütəllibov və AXC-Müsavat iqtidar dövründə də göstərilirdi. Onlar hətta "prezidentin Naxçıvan üzrə xüsusi nümayəndəsi" kimi qəndarma və antikonsititusion vəziyyətdə icad etmişdilər. Onların Naxçıvanı qorşdırdığı emissarlar gələcəkdə qarşılıqlı yaratmağa çalışır, ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərirdilər. Onlar bunlarla həm də ulu öndər Heydər Əliyevin Naxçıvanın rəhbəri kimi ölkə miqyasında gündən-günə yüksəlmə nüfuzuna zərbə vurmaq məqs

◆ **Diplomatın söhbəti**

Yunan əfsanəsi, Nikolaos gerçəkliyi və 64 yaşlı gənc...

Atam sürücü, anam dərzi idi

- 64 yaşım var. Tessalia bölgəsində - paytaxt Afinadan kənarda olan şəhərdə böyümüşəm. Balaca bir şəhər... Hansı ki mədəniyyət və tarix məkanidir. Ailəmiz kiçik olub. İki qardaş, atam və anam. Atam avtobus sürücüsü idi, anam isə evdar qadın. Anam ailənin qayğısına qalır, bəzən də dərzi ilə pul qazanırdı. Maraqlı uşaqlıq yaşamışam.

Məktəbdə oxuyanda zamanın çoxunu heyətdə qonşunun uşaqları ilə müxtəlif oyunlar oynamaqla keçirirdim. O zamanlar küçələrdə çoxlu maraşın olmurdu və biz rahat oynayırdıq. Yadımdadır, yunan əsgərləri təqdim etmək üçün taxtadan silahlar hazırlayırdı. Həm də hər gün velosiped sürməyi də xoşlayırdım və bu mənim üçün hobbimə çevrilmişdi. Təbii ki, günümü təkəyə oyun oynamaqla başa vururdum, dərslərim də zaman ayırırdım. Məktəb həyatında vacib yer tuturdu. Çalışdırdım ki, nümunəvi şagird olum.

Atamın mənə geyim almaq üçün verdiyi pulları kitablara xərcləyirdim

- 9 yaşım olanda Afinaya oxumağa getdim. Atam da Larissadan paytaxt istiqamətinə avtobus sürürdü. O yaşlarımda kitabə marağım yaranmağa başladı. Çoxlu kitab oxuyurdum. Afinada ilk gətdiyim yer də kitabxana olub. Məşhur kitabxana mərkəzi meydana yerləşirdi. Atamın mənə geyim almaq üçün verdiyi pullara kitablara ayırdım. 15 yaşında isə musiqini sevməyə başladım. O zamanlar musiqi ilə məşğul olmaq ələ də normal qəbul edilirdi. Ancaq musiqiyə olan marağımı boğmadan dərslərimi də yaxşı oxumağa çalışırdım. İstəmədim təhsilimə görə ailəmə problem yaradıram. Bir yandan istədiyimi edirdim, digər yandan da təhsilimə bağlı mənə söz gəlməməsi üçün çalışırdım.

Sevimli ədəbiyyat müəlliminin var idi. Düşüncə tərzim ona maraqlı gəlirdi. Hər bazar günləri mənə qəhvə içməyə, ya da şirniyyat yeməyə dəvət edirdi. İstəyirdi ki, onunla zaman keçirədim, onunla danışım və ən əsası onu dinləyim. Elə mən də ədəbiyyat fənnini sevirdim deyə onunla ünsiyyətim xoş təsir bağışlayırdı. Həmin vaxt Yunanistan üzrə məktəblilərin ədəbiyyat yarışmasında iştirak edərək ikinci yer qazanmışam. Həm də fəlsəfəyə də marağım var idi. İnsanlarla əlaqələr yaratmaq, ünsiyyət qurmaq əsas prinsipi idi. Başladım özümə çox böyük insanlarla oturmaq-durmağa. Məqsədim onların həyat təcrübələrini öyrənmək idi. Buna mənə də həmişə maraqlı olub.

Məktəbi bitirdikdən sonra ali məktəbə imtahan verdim, siyasi elmləri üzrə təhsil seçdim. Universiteti də əla qiymətlərlə bitirdim. Təhsilimi Fransada davam etdirdim. 3 diplomum var. Ancaq heç vaxt əla tələbə olduğumu düşünməmişəm. Ola bilsin ki, yaxşılarından biri idim, amma əla deyildim. Mən universitetdə azad hərəkətə daha çox çalışırdım. Dərslərimi də oxuyurdum, ancaq realiti də yaxşı başa düşürdüm.

"Hayatda heç nə çətin deyil. Çətin olan yaşamaqdır, sağ qalmağa çalışmaq yox. Və bir də ləyaqətlə yaşamaq. Sağ qalmağa çalışmamaqlıq, yaşamaqlıq. Hayatdakı məqsədimiz xoşbəxt və ləyaqətlə yaşamaq olmalıdır".
Bu fikirlərin müəllifi olan Nikolaos Kanellos Yunanistanın ölkəmizdəki fəvqəladə və səlahiyyəti səfiridir. Zəngin həyat təcrübəsi olan diplomat bura gəlməmişdən əvvəl dörd ölkədə səfir olaraq çalışıb.
Yunanistanın mərkəzində yerləşən Tessalia bölgəsində anadan olub. Artıq il yarımdır ki, ölkəmizdə fəaliyyət göstərir və deyir ki, işlədiyini ölkədə öz vətəninin maraqlarının qayğısına qalırırsa, onda sanın üçün orada yaşamaq asan olur. "Diplomatın söhbəti" rubrikasının əsasına uyğun olaraq cənab səfirle də səmimi həmsöhbət olmağa və onu bir diplomat kimi deyil, Nikolaos olaraq tanıtdırmağa çalışmışıq.

Azərbaycan haqqında düşündə ağıma ilk olaraq neft-qaz gəlirdi

- Universiteti bitirdikdən sonra hərbi xidmətə yollandım. Türkiyə ilə sərhəddə hərbi xidmət keçmişəm. Qayıtdıqdan sonra Yunanistan Xarici İşlər Nazirliyinə işə başladım. Düşünürəm ki, diplomat olmaq həyatımın ən xoş anlarıdır.

Azərbaycandan əvvəl Vyetnamda 3 il səfir işləmişəm. Ondan əvvəl də 5 il Slovakiyada, 3 il isə Kosovoda diplomatik fəaliyyət göstərmişəm. Niderlandda, Fransada, İspaniyada, ABS-da, Albaniyada çalışmışam.

Azərbaycanın Yunanıstandakı keçmiş səfiri Rəhman Mustafayevlə tanış idim. Azərbaycan haqqında düşündə ağıma ilk olaraq neft-qaz gəlirdi. Həm də Sovet İttifaqına dair məlumatlı idim. Azərbaycan haqqında ümumi məlumatları, tarixini, eləcə də Azərbaycanın Sovet Birliyinə daxil olduğunu bildirdim. O cümlədən, Heydər Əliyev Siyasi Büronun üzvü olanda onu tanıyırdım. Amma insanları tanıyırdım. İnsanları tanımaq üçün ölkəyə gəlib yaşamağın üçün çalışırdım.

Bakıya və insanlardakı sadəliyə heyran qaldım

- Bura ilk dəfə gələndə qədim Bakıya və insanlardakı sadəliyə heyran qaldım. Qədim yunanların insanlara bir tövsiyəsi var: "Sadəlik və güclülük". Bunlar vacib elementlərdir. Sadəlik mənim həyatımı, ideyalarımı xarakterizə edən məqamlardır. Sadəlik mənim üçün önəmlidir. Düşünürəm ki, sadəlik sənin yaşayışına kompas olur.

Azərbaycanda həm də cəmiyyətin nümunəvi yaşayışına da vurulmuşdum. Bundan başqa, fərqli bir landşaftla tanış olurdum və bu, mənə çox maraqlı gəlirdi. Gələn kimi dərhal ölkəmizin başqa bölgələrinə də gəzməyə gətdim. İlk 6 ayda bir çox yerlərdə oldum.

Azərbaycanda vaxt keçirməkdən zövq alıram, amma qızlarım üçün dərziyəm

- Təbii ki, ölkəm üçün dərziyəm. Yaşadığım yerdə ölkənin, dünyanın sülh və ədalət maraqlarının qayğısına qalırırsa, onda sənin üçün orda yaşamaq asan olur.

Burada gördüyüm işlər öz ölkəm qayğısına qalır. İdeyalarımı inkişaf etdirir, bölüşürəm. Yunanıstanın xeyrinə ola biləcək hər şeyi inkişaf etdirməyə çalışıram.

Yunanıstanla bağlı dərziyəm bir çox şey var, amma bunlar mənim dərziyəm deyil. Əvvəlki həyatımın dərziyəm deyil. Çünki mən öz ölkəm Azərbaycanı yaşamağa çalışıram.

Qızlarım Yunanıstanda yaşayır. Onlar üçün çox danışırıq. Qızım birinin 26, digərinin isə 31 yaş var. Böyük qızım cinayət işləri üzrə vəkil çalışır. Fransada çox yaxşı təhsil alıb. Ümumiyyətlə, Fransa bizim həyatımızda böyük rol oynayır. Bir övladı var. Dərziyəm bir oğlan nəvəm var. O biri qızım da təhsillidir. Afinada fransız ədəbiyyatı ixtisası üzrə təhsil alıb, indi bir çox layihələrin, tədbirlərin təşkilatçılığında iştirak edir. O, həm də mezzosopranoluc səs təbrinə malikdir.

İki siyasi romanım var, burada da üçüncü kitabımı yazmaq istəyirəm

- Boş zamanlarımda rəsm çəkməklə məşğul oluram. Həç vaxt olmadığı qədər çox rəsm çəkirim. İki siyasi romanım var, burada isə üçüncü kitabımı yazmaq istəyirəm.

Bundan başqa, vaxtım olanda insanları evimə qonaq çağırmağı xoşlayıram. Onlarla söhbət etməyi, Azərbaycan xalqını tanımağı, eləcə də, muzeyə, qalereyalara gətməyi xoşlayıram. Hər gün 5-10 km piyada gəzirəm. Rəsm çəkməklə yanaşı, musiqi ilə də vaxt keçirirəm.

Yeni adamlarla ünsiyyət qurmaqdan, küçədə tanımadığım insanlarla söhbət etməkdən zövq alıram. Məsələn, simit satanlar... Onlar da mənə çox səmimi qəbul edirlər. Burada heç vaxt mənfi hallarla qarşılaşmamışam. Çox bilməyi, həqiqəti öyrənməyi sevirəm. İstədiyimdə evimə gəlmək imkanım var, amma heç vaxt gəlməyə tələsmirəm. Çünki burada vaxt keçirməkdən zövq alıram.

Pitini, xəngəli, xaşı xoşlayıram

- Azərbaycan mətbəxindən çox yeməyi bəyənirəm. Məsələn, pitini... Şəkiyə səfərim zamanı yediyim ilk yeməkdir. Bura gələndə ikinci gün elə Şəkiyə yollandım, sonra isə Naxçıvana. Azərbaycan kətesini, xəngəlini, hətta xaşını xoşlayıram. Xüsusilə də səhər yeməyindən zövq alıram.

Hər bazar günü dostlarımla içərişəhərə səhər yeməyinə yollanırdım. Yemək bizi sağ və xoşbəxt saxlayır. Özüm də yemək hazırlamağı sevirəm. Amma ağıma gələnlər fərqli ideyalara əsasən nələrsə hazırlayıram. Xörək bişirməyi anımdan öyrənmişəm.

Azərbaycan ədəbiyyatından Nizaminin, Füzulinin əsərləri ilə tanışam. Azərbaycanın qədim və müasir musiqilərini də dinləməyi sevirəm. Əsasən xalq mahnılarını gənc ifaçıların ifasında dinləməyi xoşlayıram.

Əlaqələrimiz gələcəkdə daha da güclü olacaq

- Ölkələrimiz arasında yaxşı əlaqələr mövcuddur. Energetika, təhsil və fərqli sahələrdə mövcud olan əlaqələri inkişaf etdirmək mənim hədəfimdər. Əsas da təhsil əlaqələrini. Çünki təhsil mənim üçün çox vacibdir.

İnanıram ki, əlaqələrimiz gələcəkdə daha da güclü olacaq. Bu il üçün də musiqi, incəsənətlə bağlı bir çox layihələrimiz var. İnsanların daxili aləminə nüfuz edib yunan diplomatinin kim, Yunanıstanın necə ölkə olduğunu onlara çatdırmaq istəyirəm.

Biz gerçək dəyərləri üzə çıxartmışıq

- Yunanıstan hər şey deməkdir. Hər bir azərbaycanlı Yunanıstanı



Rəsm çəkmək həyatımın bir parçasıdır

- Musiqi və rəsm həyatımın bir parçasıdır. Ancaq gənc yaşlarımda rəssamları xoşlamırdım deyə, rəsme də maraqlı deyildim. O vaxt rəssamlar, intellektual insanlar haqda tənqidi bir məqalə yazmışdım. Həmişə səssiz, özələrinə qapanmalarını tənqid edirdim. Ümumiyyətlə, ancaq özünü düşünən, özündən razı insanı xoşlamırdım.

Qədim yunanlar deyirdi ki, birinci incəsənət musiqidir. Kasıb bir ailədə doğulduğum üçün musiqiyə olan marağımı böyüdə bilmirdim. Məktəbdə oxuyanda musiqiyə qulaq asaraq onu ifa edən biri olmaq həvəsinə düşmüşdüm. İndi bu arzumu gerçəkləşdirirəm. Yunanıstanın bir rok qrupu və qızımın rəsmi şəkildə bir mahnı hazırlamışım. Mahnının adı "Yellow flower"dır.

Hazırda daha bir mahnı üzərində işləyirik. Mən oxuyacağam, qızım İrini isə bekvokal səsləndirmə edəcək. Kim bilir, bəlkə gələcəkdə Afinada rok klubunda bir konsert də təşkil edə bilərik. Rəsm çəkmək isə gündəlik həyatdan gizlənmək imkanı verir. Sanki şəkli çəkəndə dünyadan təcrid olunuram, həm də öz fikirlərimi rəsmlərim vasitəsilə insanlara çatdırıram. Onlarla kontakta girirəm.

İncəsənət azadlıq və insanlarla ünsiyyətə girmək imkanı verir. Pikkasso deyirdi ki, incəsənət silah kimidir, amma o öldürür, öyrədir. Bəzən düşünürəm ki, mənim rəsmlərim silah kimidir. Rəsm çəkmək məni xoşbəxt edən bir məşğulluq deyildir. Müasir rəsm həyatımın bir parçasıdır. O heç vaxt müharibəni təbliğ etməli deyil.

Bu maraqlarıma rəğmənm diplomat olmağı seçdim. Biz siyasətçilərin xidmətçilik və mən çox nümunəvi xidmətçi olmağa çalışıram. Siyasət çox vacibdir. Sən hər bir şeydən məlumat olmalısən. Hər səhər etdiyim ilk şey dünyada baş verən mühüm şeylərə dair məlumat əldə etməkdir.

Həyatda sağ qalmaq üçün yox, xoşbəxt olmaq üçün yaşamaqlıq

- Həyatda heç nə çətin deyil. Çətin olan ləyaqətlə yaşamaqdır. İnsanları yaşamaqlıdır, sağ qalmağa çalışmamaqlıdır. Heyvanlar sağ qalmaq üçün çalışır, yollar axtırır. Xoşlamıram, kimsə deyəndə ki, sağ qalmağa çalışıram. Çünki bizim məqsədimiz xoşbəxt və ləyaqətlə yaşamaq olmalıdır. Həyat kollektiv deyərdir. Biz tək özümüz üçün yaşayırıq. Əgər sən hər şeyə sahibsən, amma yanında kimsə yoxdursa, bu, əsl faciədir. Təklil yalnız Allaha məxsusdur.

Heç vaxt tək qalmaq hissəsinə düşmə. Sevgi də kollektiv hədəfidir. Bir-birimizi sevməliyik. Biz realiti axtarıb tapmalıyıq. Onun üçün mübarizə aparmalıyıq. Səhərlərdə çox işiq tapmağa çalışmalıyıq. Çox işıqdan qorxmamalıyıq. Qədim yunanların dediyi kimi, sən heç vaxt insanları mühakimə etməməlisən, olaylardan, ideyalardan danışmalısən. Qeybət etməməlisən, həyatla bağlı kollektiv marağın olmalıdır. Özümüzdən kənara çıxmalıyıq. Bir şeyi edəndə onu tək özümüz üçün deyil, hamı üçün etməliyik. Özümüzdən verməyi bacarmalıyıq.

Mənə xarakterizə edən bir cəhət var, o da ki, tənqid yox, inkişaf etdirməkdir.

Gələcəklə qarşılaşmaq üçün güclü olmalısən

- Gələcəyin nə gətirəcəyini bilmirik. Sən gələcəklə qarşılaşmaq üçün güclü olmalısən. Tək bildiyimiz şey nəyi arzu edirik, odur. Gələcək üçün birinə daha çox sağlq arzulayırdın. Amma bu, insanın arzusu, Allahın əliyəndir. Mən də gələcəyi düşünmədən öz bildiyim kimi həyatıma davam edirəm. Gələcək üçün məqsədim də odur ki, yaxşı əməllər edim. Sonuncu günə kimi rəsm çəkməyi düşünürəm...

Yeni rəssamlarla tanış olmaqla yenilikləri öyrənməyə çalışıram. Yeni insanlıqla tanış olmaq istəyirəm. İnsanlıq silirdi. Yeni birliylə tanış olanda onun həyatı haqqında məlumatlanırsan, onun arzularını, ümidlərini öyrənir. Bu, mənə maraqlıdır. Nikolaos olaraq arzum ətrafımda həmişə xoşbəxt insanlar, xoşbəxt dünya görməkdir. Bütün digər dəyərlərim hamısı da eyni hədəfə köklənib: xoşbəxtliyə.

Azərbaycana və onun xalqına təşəkkürümü fealiyyətim başa çatdıran sən gündə deyəcəyəm...

Diplomat hər zaman yeni bir insan həyatı ilə tanış olmaq marağında olub. Ona görə başqa ölkədə yaşamaq ona çətin deyil. Əksinə, hər dəfə başqa bir ölkəyə işləməyə gələndə maraqlarının ardınca gedim ki, özünü çox xoşbəxt hiss edir.

64 yaş olsada, gənc ruhu və zəngin həyat təcrübəsi olan Nikolaosun hər birimizə ötürdüyü bir mesaj var: sadə və güclü olmaq...

Fərizə ƏHMƏDOVA, Ağaeli MƏMMƏDOV (foto), "Azərbaycan"

Dövlət Sərhəd Xidmətinin Yevlaxdakı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib



Fevralın 22-də Dövlət Sərhəd Xidmətinin (DSX) Yevlax şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. DSX-nin mətbuat mərkəzindən bildirilib ki, gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra mərasim açıq elan edilib.

Dövlət himninin səslənməsi ilə başlayan mərasimdə şəxsi həyət təbrik edən Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev vətənin, dövlətin mənafeyi naminə qanından və canından keçməyə həmişə hazır olan, bunu xidməti-döyüş fəaliyyəti ilə dəfələrlə nümayiş etdirən Azərbaycan sərhədçisinin Heydər Əliyev dövlətçiliyinə hər zaman sadıq olmasını, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən dövlət sərhədlərinin mühafizəsi məsələsinə böyük önəm verilməsi, ali diqqət və qayğı göstərilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırılmasını xüsusi qeyd edib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisində keçən hissəsindəki təmas xəttində yerləşən sərhəd döyüş postlarının və hərbi obyektlərin təhvil alınması, bu istiqamətdə dövlət sərhədinin müdafiəsinin həyata keçirilməsi əmrinin hər bir Azərbaycan sərhədçisinə etibar və etimadın növbəti ifadəsi olması, şəxsi həyətə böyük qürur hisləri yaşatması qeyd olunub, yaxın müddətdə sərhəd döyüş məntəqələrində yüksək standartlara cavab verən xidməti və məişət şəraitinin təmin edilməsi işlərinin tam yekunlaşdırılacağı bildirilib.

Hazırda dövlət sərhədində, sərhəd döyüş sənədlərində, ağır iqlim və rəlyef şəraitində xidməti vəzifələrinin, dislokasiya yerlərinin, komanda-dayaq məntəqələrində, qaragahlarının dərindən edilməsinə, düşmən üzərində qələbənin əldə olunmasına Azərbaycan sərhədçisinin ciddi töhfə verməsi qeyd olunub.

2016-cı ilin aprelində eks-hücum əməliyyatı zamanı düşmənin müdafiə xəttinin, döyüş mövqelərinin, dislokasiya yerlərinin, komanda-dayaq məntəqələrində, qaragahlarının dərindən edilməsinə, düşmən üzərində qələbənin əldə olunmasına Azərbaycan sərhədçisinin ciddi töhfə verməsi qeyd olunub.

Ən yaxın müddətdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin komandanlığı altında işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad edəcəyinə, düşmən üzərində sən qələbənin əldə olunmasına Azərbaycan sərhədçisinin də böyük şərafəli iştirak edəcəyinə və azad ediləcək dövlət sərhədlərində dövlət bayrağımızın dalğalanacağına əminlik ifadə olunub.

Vətənə, dövlətə sədaqət andı içərək müddətdə sərhədlərimizi şərafəli qorumaq məsuliyyətini öz üzərinə götürən gənc əsgərlərə gələcək xidməti-döyüş fəaliyyətlərində yüksək nəticələrə nail olmaları arzulanıb.

Çıxış edən valideynlər yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, övladlarını təbrik edərək vətən sərhədlərini keşiyində ayıq-sayıq dayanmaları barədə məsləhət və nəsihətlərini çatdırıblar.

Xidməti-döyüş fəaliyyətlərində yüksək nəticələr göstərmiş hərbi qulluqçulara dövlət təltifləri təqdim olunub.

Mərasim gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.

Andiçmədən sonra Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev əsgərlərin valideynləri və digər ailə üzvləri ilə görüşüb, onların övladlarının vətənə, dövlətə faydalı vətəndaş, ləyaqətli insan, əsl sərhədçi kimi formalaşmasına Dövlət Sərhəd Xidməti tərəfindən ciddi önəm verilməsini, bunun üçün valideynlərinin hərbi hissələrdə birgə fəaliyyətinin böyük əhəmiyyəti kəsb etməsini bildirib, oğullarının hərbi andı qəbul edərək keçirdikləri ixtifaz hisləri münasibətlə hər bir valideyni təbrik edib.

"Azərbaycan"

Əfqanıstan müharibəsi veteranlarına Prezident diqqət və qayğı göstərir

"Prezident İlham Əliyevin fevralın 21-də Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmillə borcunu yerinə yetirərək həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqəddünün artırılması haqqında fərman və Azərbaycan Əfqanıstan veteranlarına dövlət qayğısının artırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalaması biz Əfqanıstan müharibəsi veteranlarına göstərdiyi diqqət və qayğının daha bir göstəricisidir".

Bu fikri AZƏRTAC-ə açıqlamasında Əfqanıstan müharibəsinin veteranı, ehtiyatda olan ədliyyə polkovniki Əfrəhim Təhməzov deyib.

Ə.Təhməzov bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev hər zaman Əfqanıstan müharibəsi iştirakçılarına diqqət və qayğı göstərirdi. Ümummilli lider Heydər Əliyev biz veteranları həmişə yüksək qiymətləndirib. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib. Bu gün Əfqanıstan müharibəsi veteranları Prezident İlham Əliyev tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunub.

Dövlət başçısının müharibə iştirakçılarına sosial vəziyyətlərinin yaxşılaşdırılması ilə bağlı bu günlərdə imzaladığı fərman və sərəncam biz veteranlara ali diqqət və qayğının bariz nümunəsidir. Dövlət başçısı bir daha təsdiq etdi ki, o veteranların, şəhid ailələrinin daim yanındadır.

"Prezidentimizin Əfqanıstan müharibəsi veteranlarına və bu müharibədə həlak olanların ailələrinə qayğısı davamlıdır" deyən Ə.Təhməzov qeyd edib ki, Əfqanıstan müharibəsi veteranları və ailələri də Azərbaycan Respublikasının qanunvericiliyi ilə müharibə iştirakçıları üçün nəzərdə tutulmuş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdirlər. Bu da ondan xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev müharibə iştirakçılarına daim yüksək səviyyədə diqqət və qayğı göstərir, onların sosial problemlərinin həlli istiqamətində böyük işlər görür.



XX əsrin faciəsi - Xocalı soyqırımı



Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.

Bəyanatı AZƏRTAC-a şərh edən "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədr müavini, professor Elçin Əhmədov bildirib ki, son iki əsrdə erməni millətçiliyi tarixi Azərbaycan torpaqları hesabına uydurma "böyük Ermənistan" ideyasını həyata keçirmək məqsədilə 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü, 1988-1993-cü illərdə xalqımıza qarşı soyqırım, terror, deportasiya və etnik təmizləmə kimi cinayətlər törədiblər.

XX əsrin sonunda monoetnik dövlət yaratmağa nail olan Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun həddüdarlarından kenarda yerləşən Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan bölgələri işğal edilib. Bütün bu ərazilər ermənilər tərəfindən etnik təmizləməyə məruz qalıb. Bununla yanaşı, Dağlıq Qarabağ bölgəsindəki azərbaycanlı yaşayın 30-dan çox yaşayış məntəqəsi, o cümlədən Tuğ, İmaret-Qərvənd, Sırxavənd, Meşəli, Cəmilli, Umudlu, Kərkicahan, Malibeyli, Quşçular, Qaradağlı və digər strateji əhəmiyyətə malik kəndləri ermənilər tərəfindən yandırılıb, dağıdılıb və talan edilib. Ümumilikdə Ermənistanın bu hərbi təcavüzü nəticəsində 20 min azərbaycanlı həlak olub, 50 min nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olub.

XX əsrin sonunda bütün dünyanın gözü qarşısında baş verən, qədarlıq və amansızlığı ilə seçilən Xocalı soyqırımı isə bu təcavüzkar siyasətin ən qanlı və yaddaşlardan silinməyən səhifəsi olub.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndiə yerləşən, sovet ordusundan qalmış 366-cı motoatıcı alayın hərbiçiləri və ağır texnikasının iştirakı ilə Xocalıya hücum edərək şəhəri yerlə yeksa etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdılıb, yandırılıb və insanlar xüsusi qəddarlıqla qətlə yetirilib. Azərbaycanın qədim Xocalı şəhərində həyata keçirilən bu soyqırım nəticəsində, rəsmi rəqəmlərə görə, 613 nəfər öldürüldü ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri qoca idi. Səkkiz ailə tamamilə məhv edildi. Bundan əlavə, 1275 nəfər əsir götürüldü, 150 nəfər taleyli indiyə kimi naməlumdur. Bu soyqırımı zamanı müliki insanlar, o cümlədən qadınlar və uşaqlar xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilib, başları kəsilib, yaxud başlarının dərisi soyulub, gözləri çıxarılıb, hamilə qadınlar süngü ilə deşik-deşik edilib. Xəsarət alanlardan 487 nəfəri şikəst olub ki, onlardan 76 nəfəri azyaşlıdır.

Son illərdə Xocalı soyqırımının tanidilməsi və qətləmə siyasəti qiymət verilməsi istiqamətində görülən işlər daha ciddi nəticələr verməkdədir. Artıq ABŞ-in 20-dən çox ştatı və 15-ə qədər ölkənin qanunverici orqanları Xocalı faciəsinin soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanınması barədə qətnəmə qəbul ediblər. Eləcə də İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı bu faktı soyqırımı və insanlığa qarşı cinayət hadisəsi kimi tanıyıb, üzvi dövrlərlə həmin faciəyə müvafiq sivilizasiya hüquqları qiymət verməyə çağırıb. Hazırda Xocalı faciəsinin dünya dövrlərlə tərəfindən soyqırımı kimi tanınması, qətləmə ayrı-ayrı ölkələrin qanunverici orqanları tərəfindən obyektiv qiymət verilməsi tarixi zərurət olaraq qalmaqdadır.

Bəyanatda qeyd edilir ki, Azərbaycan ərazisində 20 faizi hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bu işğal nəticəsində 900-ə yaxın yaşayış məntəqəsi, 22 muzey və 4 rəsm qalereyası, tarixi əhəmiyyəti olan 9 saray, nadir tarixi əhəmiyyətli 40 min muzey sənəti və eksponatı, 144 məbəddə və 62 məsciddə dağıdılıb, talan edilib və yandırılıb. Bundan əlavə, 927 kitabxanada 4,6

milyon kitab və qiymətli tarixi əlyazmalar məhv edilib. Ermənistan ölkəmizə qarşı açıq-aşkar hərbi təcavüzü beynəlxalq hüququn bütün norma və prinsiplərinə ziddir. Belə ki, Ermənistan Respublikası bütün beynəlxalq hüquqi sənədləri, xüsusilə BMT Nizamnaməsinin I və II maddələrində, eləcə də 1975-ci il 1 avqust tarixli ATƏM/ATƏT-in Helsinki Yekun Aktında ifadə olunmuş beynəlxalq hüququn əsas prinsiplərini kobudcasına pozub.

XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı indiyədək bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilib. Xocalı soyqırımı tarixi yaddaşlardan heç vaxt silinməyən Xatın, Liditsa, Oradur, Holokost, Sonqmi, Ruanda və Srebrenitsa kimi dəhşətli faciələrdən heç də fərqlənmir. Adıçəkilən hadisələr müharibələr tarixində dinc əhəlinin soyqırımı olaraq daxil olub və bütün dünyada geniş əks-səda doğurub.

Ermənistanın yürütdüyü etnik təmizləmə və soyqırımı siyasəti uzun illərdə dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Həlbuki soyqırımı ən ağır cinayət olmaqla yanaşı, beynəlxalq hüquqa görə sülh və təhlükəsizliyə qarşı yönələn cinayətlər qrupuna aid edilir. Soyqırımı cinayətinin hüquqi əsası BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) sayılı qətnəməsi ilə qəbul edilmiş "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" konvensiya ilə müəyyən olunub.

Bununla yanaşı, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən atılan qeyri-qanuni addımlar, xüsusilə təşkil olunan qanunsuz səfərlər, görüntü xatirinə keçirilən tədbirlər, məskunlaşdırma siyasətinin aparılması və demografik tərkibin qəsdən dəyişdirilməsi, Azərbaycan xalqına məxsus məddi-mədəni irsin talan edilməsi beynəlxalq və humanitar hüququn pozulması deməkdir.

Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 sayılı qətnəmələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığını, işğalçı qüvvələrin zəbt etdikləri Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxmasını zərurliyi bildirilib. Ancaq BMT Təhlükəsizlik Şurasının dörd qətnəməsinə, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının, Avropa Şurası Parlament Assambleyasının və eləcə də digər beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, indiyə kimi Ermənistan Respublikasının açıq-aşkar hərbi işğalçılıq mövqeyi tutması ucbatından münasibliklə ermənilərin ərazi bütövlüyü və suverenliyi çərçivəsində öz həllini tapmayıb. Ona görə də böyük dövlətlər qəti praktik addımlar atmalı və Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər.

Bəyanatda deyilir: "Xocalı soyqırımının 27-ci ildönümündə Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin 80 mindən çox olan azərbaycanlı beynəlxalq birliyi Azərbaycan xalqına qarşı bu gün də davam edən təcavüz hərəkətlərinə obyektiv siyasəti-hüquqi qiymətin verilməsi üçün Azərbaycanın vəli müddətinə dəstəkləməyə çağırır. Biz özünü ictimaiyyətinə və beynəlxalq təşkilatları Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində məqsədyönlü şəkildə yüzlərlə uşaq, qadın və yaşlı insanların da daxil olduğu dinc azərbaycanlı əhəliyə qarşı törədilmiş bu qəddarlıq insanlığı əleyhinə cinayət və soyqırımı aktı kimi tanımağa çağırırıq. Biz humanizm ideyalarının dəstəklənən insan bütünü beynəlxalq təşkilatlardan tələb edirik ki, Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması üçün təsirli tədbirlər görsünlər. Bununla yanaşı, Ermənistanın təcavüzünün qurbanı olan bir milyondan çox insanın haqqı səsi eşidilsin və pozulmuş hüquqlarımızın bərpa olunması üçün ermənilərin cinayətkar əməlləri beynəlxalq səviyyədə cinaq obyektinə çevrilsin".

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə çıxış edən AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbəliyev Xocalı soyqırımını ötən əsrin ən dəhşətli faciəsi adlandırdı. Deyib ki, ermənilərin bu qədim türk torpağında törətdikləri vəhşiliklər insanlığa və müharibə qanunlarına sığmayan cinayətdir.

Dinc şəhər sakinləri qəddarcasına qətlə yetirilib. Qocalar, qadınlar, uşaqlar süngüdən keçirilib. Meyitlərin üzürü, bədən əzaları doğrandı, kəsildi, tanınmaz hala salındı. Başaçıq, ayaqyalın qara bürünc çillərdən qaçıb canını qurtarmaq istəyən xocalılılar əvvəlcədən Ağdam gedən yollar üzərində quruluş pusqularından avtomat atəsinə tutuldu.

S.Möhbəliyev bildirib ki, şəhərin küçələri, ətrafı meyitlərlə, can verən yaralıların ah-naləsi ilə cəhənnəmi xatırladırdı. Hələ bəşər tarixi belə tükürpədiçi mənzərə görməmişdi. Xocalı şəhəri bir gecənin içərisində yerlə yeksa edildi. Xocalı, uşaqlı 613 sakin qəddarlıq öldürüldü. Əsirlər ağır isgəncələrə məruz qoyuldu.

Ermənilər bu mənzərəni yaratmaqda Azərbaycan xalqının gözünü qorxutmaq, Qarabağın taleyini öz xeyirlərinə həll etmək

Xocalı soyqırımını ötən əsrin ən dəhşətli faciəsidir



istəyirdilər. İgid xocalılıların lokal müqavimətinə baxmayaraq, erməni vandallarının cinayətlərinin qarşısını almaq mümkün olmadı. Çünki o dövrdə Azərbaycan hakimiyyətinin başında qorxaq, iradəsiz, fərasətsiz insanlar durdu. Onların fərasətsizliyi erməni separatçılarının və havadarlarının torpaq istəhasını daha da artırdı. Ölkəmizin içərilərində doğru addım-addım, soyqırımı törətdərdə irəlilədilər. Əgər Heydər Əliyev fenomeni olmasaydı, kim bilir, bu vandallizm hara qədər davam edərdi. Xalq başına gətirilən müsibətdən çıxış yolunu taleyini öz xeyirlərinə həll etmək

mağda gördü. Ümummilli liderin respublika rəhbərliyinə gələn kimi addımlardan biri sovet tanklarının, silahlarının yedəyindən irəliləyən ermənilərin növbəti hücumlarını dayandırmaq oldu. Xocalı həqiqətini dünyaya olduqı kimi tanımaq istiqamətində kampaniyaya start verdi. Bu, çox çətin məsələ idi. Çünki ermənilər Qarabağ müharibəsinin təkə silahı deyil, həm də siyasətəslərini uzun illər qabaq hazırlamışdılar. Təsəvvür edin ki, kütəlvə qırğınan dərhal sonra Xocalıya ermənilər 32 ölkədən 47 jurnalist dəvət etmişdilər. Onlar xarabazara çevrilmiş Xocalını

dünyaya göstərib ağılaya-ağılaya deyirdilər ki, "azərbaycanlılar Xocalı yandırılıb getdilər", "azərbaycanlılar günahsız erməniləri qırdılar".

Bax belə bir şəraitdə, artıq xalqımız dünyəvi vəhşi obrazında təqdim etmiş əsl cinayətkarları tanımaq nə qədər çətin idi! Ümummilli lider yalan məlumatlarla formalaşmış münasibəti öz müdrik siyasi iradəsi sayəsində dəyişə bildi. Heydər Əliyevin təşəbbüsü və iradəsi ilə 1994-cü ilin fevral ayında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına hüquqi-siyasi qiymət verdi.

S.Möhbəliyev daha sonra dedi ki, illər ötsə də, xalqımızın bu soyqırımı yarası köz bağlamır. Xalqımız dünya ictimaiyyətinə, nüfuzlu beynəlxalq qurumlardan ədalətli qərarlar tələb edir. Haqqın bərpa olunması, cinayətkarların cəzalandırılması uğrunda yorulmaz mübarizə aparr. Bu mübarizənin önündə isə Azərbaycan Respublikasının Prezidenti, ümummilli liderin layiqli davamçısı cənab İlham Əliyev durur. Ölkə Prezidentinin, respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın, Heydər Əliyev Fondunun vitse-prezidenti Ley-

la Əliyevanın söyləri nəticəsində artıq dünyanın bir çox ölkəsində Xocalı hadisələri soyqırımı kimi tanınıb. Bu istiqamətdə işlər davam edir.

İnanırıq ki, yaxın gələcəkdə erməni yalanları, hiylələri, saxta göz yaşları artıq keçərli olmayacaq. Səttar Möhbəliyev çıxışının sonunda bildirdi ki, dünya bizə doğru gəlir. Dünya sözüne, vədinə düz, dostluqda sədaqətli Azərbaycan adlı məmləkətlə əməkdaşlığa üstünlük verir. Yaxın-uzaq ölkələrin rəğbətini qazanmış dövlətimiz gündən-günə güclənir. Bütün xalqımız, o cümlədən onun tərkib hissəsi olan həmkarlar ittifaqı üzvləri inanırlar ki, biz hörmətli Prezident İlham Əliyevin rəhbərliyi altında tarixi, əzəli torpaqlarımızın bütövlüyünü təmin edəcəyik. Xalqımıza qarşı törədilən cinayətlərin icraçılarının cəzalandırılmasına nail olacağıq.

Tədbirdə digər çıxışlar da dinlənilib. Çıxış edənler Xocalı soyqırımı günahkarlarının dünyaya tanidilməsi üçün söylərin birlişdirilməsinin vacibliyini vurğuladı.

Yasəmən MUSAJEVA,
"Azərbaycan"

Xocalı qətlimindən bizi 27 illik zaman məsafəsi ayırır. Ötən dövr vaxt baxımından az olmasa da, faciənin miqyasına görə çox da deyil. İllər bir-birini nə qədər çox əvəzlə belə, vücudumuza saplanmış düşmən süngüsünün yarısı heç də asanlıqla sağalmayacaq. Həttə yəqin ki, dünya durduqca xalqımızın dəyərli, qeyrətli oğulları düşməndən soydaşlarımızın intiqamını almayınca rahatlaşa da bilməyəcəklər.

Qan yaddaşımıza həkk olunmuş Xocalı faciəsinin ağır-acısını gören, həmin anların canlı şahidi olan insanlardan biri də Nəriman Məmmədovdur. Nəriman əslən Şuşa şəhərindəndir. Uşaqlığını, yeniyetməliyini və gəncliyini müəyyən dövrünü doğduğu ərazilərdə yaşayıb. 1986-cı ildə isə Xankəndiyə (Stepanakert) köçüb. Orada işləyib və ailəsinin dolanışığı üçün müxtəlif növ silahları təmin edib. Lakin 1988-ci ildə Dağlıq Qarabağla bağlı erməni daşnaklarının qaldırıldığı münasibətlə, torpaq iddiaları və nəhayət, orada yaşayan azərbaycanlılara zərərli tədbirlər Məmmədovların da Xankəndini tərk etməsi ilə yekunlaşıb.

Yaşlı anası və həyat yoldaşını da götürüb Xocalı şəhərinə gələrək burada məskunlaşıblar. Xocalıda olarkən ara-sıra yenidən geri qayıdacağına, orada xoş günlərdekimi həyatın dadını çıxaraacağına ümidləndiyi Xankəndiyə döndürülməsi onun üçün böyük tələpdir. 1989-cu ilin iyun ayının 17-də Nəriman öz

evinə son dəfə gedə bilib və bir daha oralarıda görünməmək xəbərdarlığını alıb.

Xankəndidəki evinə qayıdışın mümkünlüyünü dərk edən Nəriman Xocalıya daha çox bağlanıb. Ailəsinin dolandırmaq üçün Ağdamda tikintidə çalışıb. İş olmayanda da onun üçün ayrılmış ərazidə təsərrüfatla məşğul olub. Lakin ermənilərin davamlı şəkildə Xocalını müxtəlif növ silahlarla atəşə tutmaları onların burada da rahatlığını pozur. Her an narahatlıq yaşayır. İstənilən zamanda na iş ciddi bir hadisə baş verəcəyi gözlənilir. Ona görə də hələmi həyat yoldaşını məcburən götürüb Ağdamda yaşayan qardaşının evinə qoyur. Özü isə anası ilə birlikdə Xocalıda yaşayır.

Nəriman işğalın başvermə anlarını belə xatırlayır: "Hadisənin baş verdiyi gün axşam saat 22.00-dən qısa fasilələrlə atışma başladı. Belə hallar tez-tez olduğuna görə də narahət deyildik. Qarşılaşacağımız dəhşət, yaşayacağımız faciənin miq-



yası əsla ağılımıza belə gəlmirdi. Bununla belə, atışmanın daha şiddətli şəkildə başlamasına başa düşürdük ki, deyərsən, budafəki heç də əvvəlliklərdən deyil. Təxminən saat 24.00 radələrində vəziyyət tamamilə gərginləşdi. Hətta şəhərin iri hərbi texnika və əsgərlərlə mühasirəyə alınmağa başlanmasa xəbərləri gəlməkdə idi. Bəzi evlər isə ağır artilleriyalardan atılan mərmirlərin düşməsi səbəbindən darmadağın, ailələr məhv olmuşdu.

Xocalı soyqırımını Amerikada anılıb

Azərbaycanın ABŞ-dəki səfəri Elin Süleymanov konsertdən əvvəl çıxış edərək 27 il bundan öncə törədilmiş Xocalı qətlimənin Ermənistanın Azərbaycana qarşı təcavüzünün ən faciəvi səhifəsi olduğunu deyib. O, bu faciənin beynəlxalq humanitar təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zeminində törədilmiş ən böyük qətlim kimi qiymətləndirildiyini qeyd edib. Səfir Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin işğal altında qalmasına və 1 milyondan çox insanın öz doğma torpaqlarından qaçqın və məcburi köçkün düşməsinə baxmayaraq, ölkəmizin bu gün durmadan inkişaf etdiyini və didərgin düşmüş, o cümlədən Xocalı faciəsindən qurtulmuş insanlara hər cür şərait yaratdığını vurğulayıb. Diplomata bunun Azərbaycan dövlətinin gücünün, ölkə rəhbərliyinin strateji düşüncəsinin və Azərbaycan xalqının müdrikliyinin və əzmkarlığının nəticəsi olduğunu bildirdi.

Səfir musiqinin Qarabağın ən əsas simvollarından biri olmasından bəhs edib

ve tədbirdə ifa ediləcək bir sıra musiqilərin müəllifi olan Qara Qarayev və Arif Məlikovun məhz Qarabağ musiqisindən bəhrələndiyini bildirdi.

Elin Süleymanov Azərbaycan xalqının həmişə olduğu kimi, bu gün də sülhə hazır olduğunu və gələcəyə inamla baxdığını qeyd edib. O, Ermənistan rəhbərliyinin öz xalqının gələcəyini düşüncəli olduğunu və əhəlinin rifahı üçün sülh yolunu seçməsinin vacibliyini vurğulayıb. Səfir öz torpaqlarından didərgin düşmüş əhəlinin, heç şübhəsiz, gec-tez doğma yurdlarına qayıdacaqlarını və Azərbaycan musiqisinin hazırda işğal altında olan torpaqlarımızda ifa ediləcəyini əminliklə bildirdi.

E.Süleymanov Azərbaycan dövləti və xalqının tarix boyu qonşu dövlətlərlə dinc yanaşı yaşadığını öndə çəkərək gələcəkdə də Dağlıq Qarabağ bölgəsində hər iki icmanın sülh şəraitində birgə yaşayacağına ümidvar olduğunu bildirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dafələrlə qeyd etdiyi kimi, ölkəmizin daim sülhün tərəfdarı olduğunu və qarşı

Taleyinə dəfələrlə köçkünlük düşən insan

Veziyyətin ciddi şəkildə ağıllığına görə xocalılılar uşaqlı-böyüklü sakinləri bir yerə yığib Qarar qayının yanı ilə Ağdam istiqamətinə yön alırlar. Nəriman da anasını qarlı-saxtallı havada çətin yollarla Ağdamda çatdırır. Dediyyə görə, bu məcburi köç göz yaş, hiçqırtı və erməni vandallarının atdığı qullərdən insanların tükülən qarlıları ilə müşayiət olunmaqda idi. Çörək sexi işlədən qonşusu Telman da Nərimanın gözü önündə qanına qəltan edilir.

Nəhayət, sağ qalan və yəzərlənən gəlib Şelli kəndinin üzərlənən (Şellinin bir tərəfində ermənilər, əks tərəfində isə azərbaycanlıların postları qurulmuşdu) meşə yolu ilə Abdal Gülləli istiqamətində Ağdamda çatırlar.

Bir müddət Ağdamda qalırlar. Ağdamın işğalından sonra isə Məmmədovlar Ağsu rayonunun Ərəbsahı kəndinə penah götürürlər. 10 il də burada yaşayıb və növbəti qaçqınlıq həyatlarını davam etdirirlər. Lakin dağ havasının da yaşayış, saf bulaq suyu içmiş

insanlara Ağsunun isti havası ağır gəlir. Sağlamlıqlarında problem hiss etməyə başlayırlar. Beləliklə də 2004-cü ildə İsmayilli rayonunun Mütəhəffərən kəndinə köçürlər.

Nəriman hazırda 4 qız və 1 oğul atasıdır. Artıq qızlarının hamısını əl ədati üzrə gəlin köçürüb. Oğlunu isə esgərliyə göndərməyə hazırlayıb.

Burada əsasən maldarlıqla məşğul olan ikinci qrup əlli Nəriman hazırda sağlamlığının pisləşdiyini, ona görə də əvvəlki kimi təsərrüfatla məşğul ola bilmədiyini deyir. Bununla belə, o, hər zaman dövlət qayğısı ilə əhatə olunmalarına görə minnətdarlığını bildirir. Həmçinin deyir ki, rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadiqov İsmayillidə məskunlaşmış 16 ailə və 44 xocalılıya hər zaman diqqət göstərir. Onların problemlərinə həssas yanaşır və davamlı həllinə dəstək verir, zəruri ehtiyaclarının ödənilməsinə kömək göstərir.

Əli SƏLİMOV,
"Azərbaycan"

tərəfdən də eyni yanaşmanın gözləndiyini vurğulayıb.

Daha sonra konsert proqramı çərçivəsində tanınmış dünya və Azərbaycan bəstəkarlarının musiqiləri, o cümlədən "Monoloq" (Arif Məlikov), "Siciliya" (Giovanni Battista Pergolesi), "Yeddi gözəl" baletinin "On gözəl gözəl" parçası (Qara Qarayev), "Nocturne C" (Frederik Şopin), "Qəmgin vals" (Aqşin Əlizadə), "Elçici" (Sergey Raxmaninov), "Vətən bələdəsi" (Faiq Süccəddinov) kimi əsərlər səsləndirilib.

Konsertdə ifa olunan əsərlər tədbirdə iştirak edən qonaqlar tərəfindən böyük maraqla dinlənilib. Faiq Süccəddinovun "Vətən bələdəsi" qonaqlar tərəfindən sürəkli alqışlarla qarşılanıb. Həmin ifadan sonra pianocu Nərgiz Əliyarova çıxış edərək bu musiqinin bir gün məhz bütöv Vətənin bir hissəsi olaraq Qarabağda ifa olunmasını arzu etdiyini bildirdi. Daha sonra qonaqların xahişi ilə gənc skripka ifaçısı Azər Dəmirov dahi Üzeyir Hacıbəylinin "Arzaban" əsərini ifa edib.

Tədbirin sonunda Xocalı faciəsi qurbanlarının xatirəsinə ehsan süfrəsi açılıb.

İŞİMİZ, GÜZƏRANIMIZ

Dövlət Statistika Komitəsi (DSK) cari ilin ilk ayı üzrə ölkənin sosial-iqtisadi inkişafının makroiqtisadi göstəricilərini əks etdirən hesabat açıqlayıb. Hesabatda bildirilir ki, yanvar ayında ölkə üzrə 5 milyard 929,5 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunmuşdur ki, bu da ötən ilin eyni dövründən 2,9 faiz çoxdur. Ay ərzində ÜDM istehsalı iqtisadiyyatın qeyri-neft sektorunda 2,7, neft sektorunda 3,2 faiz artmışdır.

DSK-nın hesabatına görə, yanvar ayında istehsal olunmuş əlavə dəyərin 45,9 faizi sənaye, 10,2 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 5,6 faizi tikinti, 7,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3 faizi kənd və meşə təsərrüfatları, balıqçılıq, 2,7 faizi turistlərin yerləşdirilməsi və ictimai işə, 1,7 faizi informasiya və rabitə, 17,2 faizi digər sahələrin payına düşmüşdür. Bu dövrdə məhsula və idxala xalis vergilər ÜDM-in 6,4 faizini təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM-in həcmi 601,1 manat olmuşdur.

Ötən ay ölkədə 3,8 milyard manatlıq sənaye məhsulları istehsal edilmişdir ki, bu da 2018-ci ilin yanvar ayındakından 3,4 faiz çoxdur. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 13,8 faiz artmışdır. Məhsulların 72,5 faizi mədənçixarma, 22 faizi emal, 4,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal edilmişdir. Mədənçixarma sektoruna üzrə nəfər hasilatı 0,8 faiz azalmış, əmtəəlik qaz hasilatında 26,4 faiz artım qeydə alınmışdır.

Emal sektorunda avtomobil, qoşuq və yarımqoşuların istehsalı 2,9, maşın və avadanlıqların istehsalı 2,1, məbel istehsalı 2,3 dəfə, kağız və karton istehsalı 75,2, rezin və plastik kütlə məmulatları istehsalı 63,3, ağac emalı və ağac məmulatları istehsalı 58,7, toxuculuq sənayesi məhsulları istehsalı 56,9, içki istehsalı 48,9, kompüter, elektron və optik məhsulların istehsalı 37,1, kimya sənayesi məhsulları istehsalı 35,4, elektrik avadanlıqları istehsalı 25,9, maşın və avadanlıqların quraşdırılması, təmiri 15, digər nəqliyyat vasitələrinin istehsalı 11,9, tikinti materiallarının istehsalı 6,8, dəri və dəri məmulatları, ayaqqabı istehsalı 1,5 faiz artmışdır. Artım, həmçinin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, eləcə də su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında qeydə alınmışdır - müvafiq olaraq 0,5 və 8,1 faiz.

Hesabata əsasən, keçən ay əsas kapitala 868,7 milyon manat vəsait yönəldilmişdir ki, bu da 2018-ci ilin ilk ayı ilə müqayisədə 12,5 faiz azdır. Azalma neft sektoruna yatırılan investisiyaların aşağı düşməsi ilə bağlıdır. Əvəzinə qeyri-neft sektoruna qoyulmuş investisiyaların həcmi 1,2, o cümlədən qeyri-neft sənayesinə yatırılan kapitalın həcmi 1,9 faiz artmışdır. Yeri gəlmişkən qeyd edək ki, ay ərzində ölkə üzrə neft sektoru



İlə uğurla başlandı

Yanvar ayında ölkə üzrə ÜDM istehsalı 2,9, əhalinin gəlirləri 6,1 faiz artmışdır

runa 362 milyon manat vəsait yönəldilmişdir. Qeyri-neft sektoruna sərf edilən vəsaitin məbləği isə 506,7 milyon manat olmuşdur ki, bunun da 74,4 milyon manatı (ümumi sərmayənin 8,6 faizi) qeyri-neft sənayesi sektorunun payına düşmüşdür.

Bu dövrdə istifadə olunmuş ümumi vəsaitin 66,7 faizi məhsul istehsalı və 23,1 faizi xidmət obyektlərinin, 10,2 faizi ümumi sahəsi 130,1 min kvadratmetrdən çox olan yaşayış evlərinin tikintisinə sərf edilmişdir. 66,6 faizi daxili sərmayələr olan bu vəsaitlərin 74,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinə yönəldilmişdir.

Xarici sərmayəyə gəldikdə, yanvar ayında onun həcmi 290,5 milyon manat olmuşdur. Həmin vəsaitin 90,9 faizi Böyük Britaniya, İsveçrə, Türkiyə, Malayziya, ABŞ, Yaponiya, Çexiya, İran və Rusiya kimi ölkələrə məxsusdur.

Bütün bu vəsaitlər hesabına ötən ay ölkə üzrə bir sıra müxtəlif təyinatlı müəssisə və obyektlər, o cümlədən Bakıda Əmlak Məsələləri Dövlət Komitəsinin Əmlak Xidmətləri Mərkəzi, Sumqayıtda "SOCAR Kəmbamid" zavodu istifadəyə verilmişdir.

İnkişaf nəqliyyat, informasiya və rabitə sektorlarının fəaliyyətində də hiss olunmuşdur. Belə ki, keçən ay ölkə üzrə 17,1 milyon ton yük və 145,5 milyon nəfərdən çox sərnişin daşınmışdır. Bu da ötən ilin eyni dövründən 2,9 faiz artmışdır. Yeri gəlmişkən qeyd edək ki, ay ərzində ölkə üzrə neft sektoru

müəssisələri isə bu dövrdə 150,7 milyon manatlıq müxtəlif xidmətlər göstərmişdir ki, onların da 71,6 faizindən əhali istifadə etmişdir. Keçən ilin müvafiq ayına nisbətən dəyər ifadəsində 5,6 faiz artan həmin xidmətlərdən əldə olunan gəlirin 80,2 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür.

Sosial sahəyə gəldikdə, yanvarda əhalinin ümumi gəlirləri ötən ilin eyni ayı ilə müqayisədə 6,1 faiz artaraq 3,8 milyard manata çatmışdır. 2018-ci ilin ilk məlumatlarına əsasən isə, ötən il müddətində işləyənlərin orta aylıq nominal əməkhaqqı 544,1 manat olmuşdur ki, bu da 2017-ci ilə nisbətən 3 faiz çoxdur.

Keçən ay ölkədə, həmçinin inflyasiyanın səviyyəsi aşağı (1,7 faiz) olmuşdur. Belə ki, bu dövrdə ərzaq məhsulları, içkilər və bütün məmulatları 0,7, qeyri-ərzaq məhsulları 1,2, əhaliyə göstərilən ödənişli xidmətlərin tarifləri 3,4 faiz bahalaşmışdır.

"Azərbaycan"

• MÜTƏXƏSSİS SÖZÜ

Aqrar sektorun inkişafı aqronomluq peşəsinə yeni baxış tələb edir

Aqrar sektorun dinamik inkişafı, ərzaq təhlükəsizliyinin təminatı dövlət prioritet kimi qarşıya qoyulmuş vəzifələrdəndir. Bu məqsədə nail olmaq üçün ölkədə peşəkar aqronom kadrlarına böyük ehtiyac var. Respublikada belə kadrların hazırlanması Azərbaycan Dövlət Aqrar Universiteti zəngin pedaqoji irsə malikdir. Yüksəkixitəsaslı aqronom kadrların hazırlanması işində bu təhsil müəssisəsinə hər cür dövlət yardımı göstərilir.

Neticədə müasir dövrün tələblərinə cavab verən müxtəlif ixtisaslı, o cümlədən taxılq, tərəvəzi, meyvəçi, pambıqçı, üzümçü və başqa sahələrdə çətin aqronomlar hazırlanır və istehsalatda qabiliyyətləri yüksəldilir.

Yüksək elmi-praktiki bilik və bacarığa malik olan aqronomların hazırlanmasında peşəkar müəllim-professor heyəti ilə yanaşı, dünya praktikasından da geniş istifadə olunmalıdır. Oudur ki, dünyada müvafiq universitetlərlə sıx elmi əlaqələrin qurulması, qarşılıqlı tələbə, elmi və təcrübə mübadiləsi dövrün tələbinə çevrilmişdir.

Aqronomluq ixtisasını seçən tələbələr universitetin müvafiq kafedralarında botanika, əkinçilik, mikrobiologiya, aqrokimya, aqrometeorologiya, torpaqşünaslıq, bitki fiziologiyası, genetika və seleksiya, habelə başqa elmlərlə birləşən ixtisaslaşmış öz fəaliyyətlərində tətbiq edirlər. Müasir dövrdə ADAU-nun Aqronomluq fakültəsində bütün ixtisasların əsasən dövlət sifarişli təhsil olunan, tələbələr üçün əhəmiyyətli dövlət tərifindən ödənilməsi, bununla yanaşı, aqronomluq ixtisasında tədrisin Azərbaycan, ingilis və rus dillərində aparılması yüksək peşəkarlığa malik olan aqronom kadrların hazırlanmasında yeni bir mərhələni təşkil edir. Universitetin beynəlxalq əlaqələrinin inkişafı nəticəsində tələbələr üçün bir sıra aqrar universitetlərində təhsillərini və tədqiqatlarını davam etdirmələri, müxtəlif əməkdaşlıq proqramları sayəsində qısa və uzunmüddətli təcrübə mübadiləsi keçmələri yüksək ixtisaslı aqronom kadrların hazırlanmasında böyük səmərə verir. Bu kimi beynəlxalq tədbirlər təbii ki, şagirdlərin aqronomluğa maraqlarının daha da stimullaşdırır.

İndiki dövrdə respublikada müvafiq dövlət proqramları əsasında ayrı-ayrı kənd təsərrüfatı bitki sortlarından ibarət aqrosənolzlərin əkin sahələrinin genişləndirilməsi işlərinin peşəkar aqronom-

lara həvalə olunması daha məqsədəuyğundur. Azərbaycanda fəaliyyət göstərən, yaxud da yeni yaradılan ailə və fermer təsərrüfatlarında, aqrarönmümlü şirkətlərin nəzəmələlərində aqronom kadrların işə cəlb edilməsinin rəsmən tələb olunması ümumi işin xeyrinə olardır. Çünki aqrar sahədə ixtisaslı aqronomlardan məqsədyönlü istifadə olunması gələcək iqtisadi nailiyyətlərin əsasını təşkil edir.

Aqronomluq şərfli peşədir və ən çox zəhmət tələb edən ixtisaslardan biridir. Hər bir aqronomun əsas işi aqrar sektorda becərilən bitkilərin aqrobiologiyasının öyrənilməsi, ayrı-ayrı aqrosənolzlərin becərilməsi, onları qoruyan mübarizə vasitələrindən və gübrələrdən səmərəli istifadə olunması üçün landşaftın yararlılığını qiymətləndirməsi və onlardan səmərəli istifadə yollarının müəyyənləşdirilməsidir. Müasir dövrdə ölkəmizdə kənd təsərrüfatını inkişaf etdirmək üçün strateji sahələr müəyyənləşdirilir, iş adamlarına, fermerlərə güzəştli kreditlər verilir, istehsal sahələrində aqronomların rolu getdikcə artırılır. Kənd təsərrüfatı məhsulları istehsal edən özəl təşkilatlara aqronom kadrların rəhbərlik etmələri, yaxud onların idarəetmədə yaxından iştirakı dövrün tələbinə çevrilir.

Qeyd etmək lazımdır ki, respublikamızda ayrı-ayrı ərzaq bitkilərinin əkin sahələrində əldə olunan ümumi məhsuldarlıq və iqtisadi səmərəlilik Avropa ölkələrindən və inkişaf etmiş dövlətlərdən ən azı 40-60 faiz aşağı göstəricilərə malikdir. Taxılqıqdan, tərəvəzçilikdən, meyvəçilikdən, üzümçülükdən, pambıqçılıqdan əldə olunan iqtisadi səmərə dövrün tələbatını tam şəkildə ödəmir. Ayrı-ayrı bölgələrdə üzümçülük, tərəvəzçilikdə, bostançılıqda, meyvəçilikdə, üzümçülükdə, pambıqçılıqda istifadə olunan sort seçiminə bəzən nöqsanlara yol verilir. Müxtəlif kənd təsərrüfatı bitkilərinin ekilib-becərilməsində əkin sahəsinin fiziki-kimyəvi tərkibi, relyefi, dəniz səviyyəsindən hündürlüyü, havanın nisbi rütubəti, torpağın susaxlama xüsusiyyəti, suvarma mənbələri və başqa abiotik amillər tam şəkildə nəzərə alınmır. Aqrosənolzlərin yaradılmasında aqronomik qaydalara əməl olunmur. Peşəkar aqronom kadrların çatışmazlığı nəticəsində əkilən sortların genetik potensialından tam şəkildə istifadə edilə bilmir. Sahələrdə xəstəlik və zərərvericilərlə yoluxma miqyası ildən-ilə genişlənir, virus, bakterial və göbələk mənşəli xəstəliklər yayılır, onlara qarşı aparılan kimyəvi, bioloji və aqrotexniki mübarizə üsulları istenilən səmərəni vermir. Bu da nəticə etibarilə insanları ayrı-ayrı ərzaq məhsullarından zəhərlənmələri ilə

müsayiət olunmaqla məhsuldarlığı və iqtisadi səmərəliliyi aşağı salır.

Məlumdur ki, aqronomun əsas işi torpağın və kənd təsərrüfatı bitkilərinin tələbatı əsasında torpaq münbitliyinin fasiləsiz artırılmasını təmin edən aqrotexniki və meliorativ tədbirlər sisteminin həyata keçirilməsindəndir. Kənd təsərrüfatında istehsalat təcrübəsindən də məlum olduğu kimi, becəriləndə olan hər bir bitki sortunun ekoloji-coğrafi baxımdan fərqli olan bölgələrdə ekilməsi müsbət nəticə vermir. Hər bölgənin özünəməxsus bitki örtüyü və becərilirli sortlar var. Abşeron şanısı, Hövsan soğanı, İmişli qarpızı, Gədəbəy kartofu, Naxçıvan qırmızı kişmiş və digər sortlar xalq arasında böyük şöhrət qazanmışdır. Naxçıvan MR-da ayrı-ayrı ərazilərdə becərilən Naxçıvan göyçəsi sortunun məhsulunun yetişmə müddəti, meyvəsinin dadı və biokimyəvi tərkibi birlərindən fərqlənir. Elə meyvə sortları var ki, ancaq düzən ərazilərdə daha yaxşı məhsul verir. Dağətəyi və ya dağlıq ərazilərdə yaxşı məhsuldarlıq göstərirlərinə malik olan meyvə sortları da çoxdur. Bitki sortlarının müvafiq ərazilər üzrə seçilməsi, əkin qaydalarının müəyyənləşdirilməsi, xəstəliklərin, zərərvericilərin öyrənilməsi, onlara qarşı mübarizə üsullarının tətbiq olunması və başqa aqrotexniki üsulların hazırlanması məhz aqronomların öhdəsinə düşən əsas vəzifələrdəndir.

Ölkəmizdə aqrar sahənin inkişafına, xüsusilə yüksəkixitəsaslı aqronom kadrların hazırlanmasına dövlət tərəfindən göstərilən diqqət və qayğı ildən-ilə artmaqdadır. Həyata keçirilən aqrar islahatlar, dövlət dəstəyinin əhəmiyyətli dərəcədə gücləndirilməsi, yeni çağırışlara uyğun strateji hədəflərin müəyyənləşdirilməsi kənd təsərrüfatında mühüm kəmiyyət və keyfiyyət dəyişikliklərinə, eləcə də bu sahəyə inamın artmasına, fəallığın yüksəlməsinə səbəb olmuşdur. Peşəkar aqronom kadrların hazırlanması istiqamətində kütləvi informasiya vasitələrində, məktəblərdə, gənclər arasında məqsədyönlü təbliğat işləri aparılır da, belə tədbirlərin gücləndirilməsi məqsədəuyğundur. Bu kimi məqsədyönlü tədbirlər ölkədə aqrar sektorun inkişafı üçün mühüm əhəmiyyət kəsb edər, nəticə etibarilə Azərbaycan aqrar sektorun strateji inkişafına xidmət edər.

Varis QULİYEV,
aqrar elmlər üzrə elmlər doktoru,
dosent, AMEA Naxçıvan Bölməsi
Bioresurslar İnstitutunun
laboratoriyası rəhbəri

İqtisadiyyatın qeyri-neft sektorunda işləyənlərin sayı 1,5 milyon nəfərdən çoxdur

Bu ayın əvvəlinə olan məlumata görə, ölkə üzrə iqtisadi fəal əhalinin sayı 5 milyon 130,3 min nəfərə çatmışdır ki, onların da 4 milyon 876,4 min nəfəri işlə təmin edilmişdir.

Dövlət Statistika Komitəsi məlumat verir ki, cari il yanvarın 1-i vəziyyətinə ölkədə müddətli işləyənlərin sayı 1 milyon 548,4 min, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 883,9, qeyri-dövlət sektorunda 665 min nəfər olmuşdur. İqtisadiyyatın neft sektorunda 34,2 min, qeyri-neft sektorunda 1 milyon 514,7 min nəfər çalışmışdır.

Müəssisə və təşkilatlarda müddətli çalışan işçilərin 23,5 faizi məhsul istehsal sahələrində, o cümlədən 7,1 faizi emal sənayesində, 6,8 faizi tikintidə, 3,3 faizi kənd və meşə təsərrüfatlarında, balıqçılıqda, 2,3 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda, 2,2 faizi mədənçixarma sənayesində, 1,8 faizi elektrik enerjisi, qaz və buxar



Foto A.MƏMMƏDOVUNDUR

istehsalı bölüşdürülməsi və təchizatı bölməsində məşğul olmuşdur.

Xidmət sahəsində işləyənlərin isə 21,6 faizi təhsil, 18,6 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 8,6 faizi səhiyyə və xidmət sahələri, 7 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi istirahət, əyləncə, in-cəsənət və digər sahələrdə çalışmışdır.

Kənd təsərrüfatı məhsullarının istehsalı 2,4 faiz artıb

Ötən ay 2018-ci ilin ilk ayı ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalı 2,4, o cümlədən heyvandarlıq məhsulları istehsalı 1,2, bitkiçilik məhsulları istehsalı 43,6 faiz artmışdır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar ayında istehsal olunmuş kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 1313,1 milyon manat olmuşdur ki, onun da 301,6 milyon manatı heyvandarlıq, 11,5 milyon manatı bitkiçilik məhsullarının payına düşür.

Ötən ay yaz-tarla işlərinə hazırlıqla yanaşı, digər kənd təsərrüfatı işləri də aparılmışdır.

Bu dövrdə ölkə üzrə diri çəkidə 40,7 min tonət, 152,5 min ton süd, 144,2 milyon ədəd yumurta, 15,6 min ton tərəvəz istehsal olunmuşdur. Keçən ilin ilk ayına nisbətən et istehsalı 3,4, süd istehsalı 0,9 faiz, tərəvəz istehsalı 1,7 dəfə artmışdır. Yumurta istehsalında isə 14,5 faizlik azalma qeydə alınmışdır.

Məlumatda, həmçinin bildirilir ki, yanvarın 1-nə olan vəziyyətə görə, ölkənin damazlıq təsərrüfatlarında 18,7 min baş qaramal, 19,4 min baş dəvər olmuşdur. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün dövlət və özəl damazlıq təsərrüfatları heyvandarlıqla məşğul olan hüquq və fiziki şəxslərə ötən il 5 min baş qaramal, 15,3 min baş dəvər satmışdır.

Büdcənin icrasında profisit yaranmışdır

Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən, cari ilin yanvar ayında dövlət büdcəsinə 2 milyard 97,1 milyon manat vəsait daxil olmuş, onun 1 milyard 269,1 milyon manat xərclənmişdir. Bununla büdcənin icrasında 828 milyon manatlıq profisit yaranmışdır.



Mərkəzi Bankın məlumatlarına əsasən isə, yanvar ayının 1-nə ölkənin bank və kredit təşkilatlarının kredit portfelini milli valyuta ekvivalentində 13 milyard 20,3 milyon manat çatmışdır. Onun 10 milyard 325,2 milyon manatı uzunmüddətli kreditlər olmuşdur. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 12,2 faizini təşkil etmişdir.

Əhalinin banklardakı əmanətlərinə gəldikdə, onun milli valyuta ekvivalentində məbləği 8 milyard 375,4 milyon manat olmuşdur.

Yeni iş yerlərinin 47 faizə yaxını qeyri-dövlət sektorunda açılmışdır

Üçüncü regional inkişaf Dövlət Proqramının icrası çərçivəsində ölkə üzrə ümumilikdə 960,1 min iş yeri açılmışdır ki, onun da 657,8 mini daimi olmuşdur.



Dövlət Statistika Komitəsinin məlumatına görə, təkə ötən il ölkədə 127,4 min daimi olmaqla 238,9 min iş yeri yaradılıb ki, onların da 46,8 faizi qeyri-dövlət sektorunda açılmışdır. Bu iş yerlərinin 26 faizi Bakı, 1,8 faizi Naxçıvan MR, 72,8 faizi digər regionların, o cümlədən 38,9 faizi Aran, 8,9 faizi Lənkəran, 7,7 faizi Gəncə-Qazax, 4,9 faizi Abşeron, 4,4 faizi Yuxarı Qarabağ, 3 faizi Şəki-Zaqatala, 2,7 faizi Quba-Xaçmaz, 2,1 faizi Dağlıq Şirvan, 0,2 faizi Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşmüşdür.

Məlumatda o da bildirilir ki, daimi iş yerlərinin 8,1 faizi yeni, 32,2 faizi mövcud, 0,4 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 53,9 faizi isə fərdi sahibkarlıq sahələrində yaradılmışdır.

Araşdırmalar göstərir ki, daimi yeni iş yerlərinin 18,4 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 18,3 faizi tikinti, 13,7 faizi emal, 9,4 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 3,2 faizi kənd və meşə təsərrüfatları, balıqçılıq, 3 faizi təhsil və digər sahələrdə açılmışdır.

Azərbaycanda 2900-dən çox istixana var

Dövlət Statistika Komitəsinin məlumatına görə, keçən il ölkədə ümumi sahəsi 1,3 min hektar olan 2910 istixana fəaliyyət göstərmişdir ki, bu da həm say, həm də ərazi cəhətdən 2017-ci ildəkindən çoxdur.



Həmin istixanalarda il ərzində 205,9 min ton pomidor, 14,2 min ton xiyar, 761,3 ton göbələk, 425,6 ton kartof, 237,3 ton bibər, 170 ton badımcın, 36,6 ton soğan, 2,5 ton lobya, 2,5 ton sarmsağ, 40,9 ton çiyələk və digər bitkiçilik məhsulları istehsal olunmuşdur. Bu dövrdə Bakının Xəzər, eləcə də Abşeron, Şəmkir, Salyan, Samux, Sabuncu, Tovuz, Sabirabad və Masallı rayonlarındakı istixana təsərrüfatlarında daha çox məhsul yetişdirilmişdir. Örtülü torpaq sahələrindən isə ötən ay 15,6 min ton tərəvəz toplanmışdır.



Pauerlifting üzrə paralimpiya yığmamızın üzvləri ilə görüş keçirilib

Fevralın 22-də Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) baş katibinin müavini, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev pauerlifting üzrə paralimpiya yığma komandamızın üzvləri ilə görüşüb.



AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) ofisində təşkil olunan görüşdə komitənin prezidenti İlqar Rəhimov, birinci vitse-prezidentlər Natiq Qasımov, İkiqat paralimpiya çempionu İlham Zəkəyev, Yaşar Hacıyev, baş katib Kamal Məmmədov, MOK-un şöbə müdiri Mehman Kərimov, o cümlədən komitənin əməkdaşları iştirak ediblər.

xış edərək görülən işlər barədə məlumat verib. Onun sözlərinə görə, pauerlifting komandamız həm Avropa, həm də dünya çempionatlarında medallar qazanıb. Qarşıda duran hədəf növbəti yay paralimpiya oyunlarında medal əldə etməkdir.

K.Məmmədov ölkəmizdə uşaq paralimpiya hərəkatından da söz açıb. Bildirib ki, Rəsul Zəkəyev uşaq paralimpiya hərəkatından yığmamıza qatılan idmançılardandır.

AMPK-nın prezidenti İ.Rəhimov qeyd edib ki, hazırda pauerlifting yığma komandamız "Tokio 2020" XVI Yay Paralimpiya Oyunlarına hazırlaşır. Komandamızın bu Oyunlara ən azı 4 lisenziya qazanacağı gözlənilir.

Pauerlifting yığmamızın baş məşqçisi İlqar İbişov deyib ki, Azərbaycan Preziden-

ti İlham Əliyevin paralimpiyaçılarımıza dəstək göstərməsi idmançılarımızı ruhlandırır. Komandamızın üzvləri ilə belə görüşlər, göstərilən diqqət idmançılarda ruh yüksəkliyi yaradır.

AMPK-nın vitse-prezidenti, ikiqat paralimpiya çempionu İ.Zəkəyev də idmançılarımızda ruh yüksəkliyi yaradan bu görüşü yüksək qiymətləndirib.

Pauerlifting idman növü üzrə paralimpiya milli komandasının kapitanı Elşən Hüseynov idmançılara göstərilən diqqətə görə minnet-

darlığını bildirib. O, "Tokio 2020" Yay Paralimpiya Oyunlarında medal qazanmaq üçün əzmlə çalışdıqlarını deyib.

MOK-un baş katibinin müavini, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev isə çıxışında pauerliftingin ona yaxın sahə olduğunu deyib: "Mən özüm də keçmiş idmançı olaraq bilirəm ki, pauerlifting necə çətin bir idman sahəsidir. Bu sahədə olan idmançılar fiziki və mənəvi çətinliklərlə üzləşirlər. Bu səbəbdən də pauerliftingin ruh yüksəkliyi önəmlidir. İnanıram ki, idmançılarımız bütün çətinliklərin öhdəsindən uğurla gəzlirlər. Mən də sizə lazımı dəstəyi göstərəcəyəm".

Azər Əliyev "Tokio 2020" XVI Yay Paralimpiya Oyunlarında komandamızın medal qazanacağına ümid etdiyini bildirib və idmançılarımıza qarşı diqqətli yanaşma qaydalarını xatırladı.

"Azercell" in Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində 13 minə yaxın insan tibbi yardım alıb

"Azercell Telecom" MMC öz fəaliyyətində insanların həyatının yaxşılaşdırılmasına yönəlmis sosial layihələrə xüsusi yer ayıran bir şirkətdir. Belə layihələr arasında "Mobil Göz Klinikası" və "Mobil Diş Klinikası"ni aid etmək olar. Fəaliyyətləri dövründə adları çəkilən klinikalar tək Bakı deyil, həm də regionlara səfər edərək, valideyn himayəsindən məhrum uşaqları, qocaları, aztəminatlı ailələri, məcburi köçkünləri müayinə və müalicə ilə təmin edib. 2018-ci il ərzində Bakı və Abşeron ərazisində ümumilikdə 628 uşaq "Mobil Diş Klinikası"nın

xidmətlərindən yararlanıb, 8 illik fəaliyyəti ərzində isə tibbi yardım almış şəxslərin sayı 5000-i keçib. 2011-ci il iyun ayının 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Günündə fəaliyyətə başlayan "Mobil Göz Klinikası" bu illər ərzində 7500-ə yaxın şəxsə tibbi yardım göstərib. Qeyd edək ki, bu layihələr çərçivəsində bütün müayinə və müalicə tədbirləri "Azercell" in dəstəyi ilə "Xəzər Qay-ışkeşlik Layihəsi" İctimai Birliyi tərəfindən həyata keçirilib.



"Azercell"

Abdulla Şaiqin doğum günü qeyd edildi

Öz ölməz misraları ilə sanki bugünü-müza üz tutmuş, "Yad et məni, Şaiqə yad et" demiş Azərbaycan ədəbiyyatının klassiki, yazıçı, şair, dramaturq, pədaqoq Abdulla Şaiq fevralın 22-də Birinci Fəxri xiyabanda anıldı. Anadan olmasının 138-ci ildönümünə həsr edilmiş tədbir Abdulla Şaiqin mənzil muzeyi və Abdulla Şaiq adına 2 nömrəli kitabxananın birgə təşkilatçılığı ilə keçirildi.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun alimləri, Bakı muzeylərinin əməkdaşları, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbələri, Abdulla Şaiq adına 54 sayılı orta məktəbin müəllim və şagirdləri, Rusiya İnformasiya Mərkəzi nümayəndələri və KİV nümayəndələri iştirak etdilər.

Abdulla Şaiqin mənzil muzeyinin direktoru Ülker Talıbzadə tədbiri giriş sözü ilə açdı. Daha sonra Abdulla Şaiq irsinin tədqiqatçısı, filologiya üzrə fəlsəfə doktoru Arzu Hacıyeva ədibin Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixində xidmətlərindən danışdı. O, Abdulla Şaiqin şair, nəsir, dramaturq, pədaqoq, ədəbiyyatşünas, publisist kimi Azərbaycan ədəbi fikir tarixinə verdiyi töhfələri diqqətə çatdırdı. Filologiya elmləri doktoru Baba Babayev Abdulla Şaiq yaradıcılığının çoxdiapazonlu mahiyyətindən, bütün zamanlar üçün aktualı olduğundan söz açdı. Abdulla Şaiqin adını daşıyan 2 nömrəli kitabxananın direktoru Yəməni Əmirova, 54 sayılı orta məktəbin ədəbiyyat müəllimi Rəfiqə Hüseynova çıxışlarında Abdulla Şaiq irsinin təbii və əhəmiyyətini vurğuladılar.

Tədbir 54 sayılı orta məktəbin şagirdlərinin, A.Şaiq adına 2 sayılı kitabxananın kiçiyəşli fəal oxucularının çıxışları ilə davam etdirildi. Şagirdlər böyük şairin "Qizilgöl", "Qərənfil", "Vətən", "Ülkər" və başqa şeirlərini səsləndirdilər.

Zöhrə FƏRƏCOVA, "Azerbaycan"

Beynəlxalq aləm

ABŞ Suriyada 200-ə yaxın hərbcı saxlayacaq

ABŞ qoşunlarını Suriyadan çıxardıqdan sonra bu ölkədə müvəqqəti olaraq təxminən 200 hərbi qulluqçudan ibarət sülhməramlı qrup saxlamaq niyyətindədir. Bu barədə Ağ evin mətbuat katibi Sara Sanders məlumat vermişdir.


Bu bəyanat Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ lideri Donald Trampın telefon danışığından sonra səsləndirilmişdir. Tramp ötən ilin dekabrında Suriyada İŞİD terror-

çularına qarşı mübarizənin başa çatdığını elan etmişdir. Ağ evin başçısı vurğulamışdır ki, amerikalı hərbcilərin evə qayıtmaq vaxtıdır.

ABŞ Prezidenti Suriyanın şimalında təhlükəsizlik zonasının yaradılması tələb etmişdir. Türkiyə tərəfi bu tələbi rədd etmişdir. Eyni zamanda Ankara Suriyada təhlükəsizlik zonasının yaradılmasını dəstəkləmişdir.

Hindistan Pakistanın suyunu kəsəcək

Hindistan hökuməti Pakistanla su müqaviləsinin qüvvəsinin dayandırılmasını barədə qərar qəbul etmişdir. Bu barədə Hindistanın neqiyatı və su ehtiyatları naziri Nitin Qadkari məlumat vermişdir.



Qadkari Twitterdəki akkauntunda yazmışdır ki, hökumət Pakistanın su təchizatını dayandırmaq qərarına gəlmişdir. Şərqdəki çayların su ehtiyatları Pəncab və Cammu-Kəşmir ştatlarına yönəldiləcək.

Kataloniyada iğtışaşlar zamanı 46 nəfər yaralandı



Kataloniyada etiraz aksiyaları zamanı azı 46 nəfər xəsarət almışdır. Yaralıların arasında hüquq mühafizə orqanlarının 16 əməkdaşı da var. Dörd nəfər saxlanmışdır. Bu barədə "La Vanguardia" qəzeti xəbər verir.

Sırağın Kataloniyada muxtariyyətin İspaniyadan ayrılmasını istəyən sabiq rəhbərlərinin məhkəmə prosesi fonunda ümumxalq tətbi və bir neçə irimiyyəti etiraz aksiyası start götürmüşdür. Etirazçılar yolları bağlayır, asayış keşikçiləri ilə toqquşurlar.

B İ L D İ R İ Ş

Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti "Bakı şəhəri yaşayış məntəqələri ərazisində bərk məişət tullantılarının yığılması, daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi" (pilot layihəyə Nərimanov rayonu daxil edilmişdir) işlərinin təkliflər sorğusu üsulu ilə satın alınmasını həyata keçirir.

Maraqlanan şəxslər 465-62-29 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Təkliflər sorğusu prosedurunda iştirak etmək üçün sənədlər 01.03.2019-cu il tarixə qədər qəbul olunur.

Tender komissiyası

B İ L D İ R İ Ş

Azərbaycan Respublikasının Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi mətbəə və çap məhsullarının kotirovkalar sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (012) 596 44 09 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 26 fevral 2019-cu il saat 12:00-dək qəbul olunur.

Ünvan: Bakı şəhəri, Salatin Əsgərova küçəsi, 85.

Tender komissiyası

Azərbaycan Respublikası İcbari Sığorta Bürosu proqram təminatlarına texniki dəstəyin göstərilməsi məqsədilə kotirovka sorğusu elan edir

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər aşağıdakı ünvana - Azərbaycan Respublikasının Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küç., 133 ünvanına (əlaqələndirici şəxs: satınalmalar üzrə mütəxəssis Ceyhun Paşayev, telefon: +99455 213-51-35) müraciət edə bilərlər.

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanmış və möhürlənmiş kotirovka təkliflərini 15 mart 2019-cu il saat 17:00-dan gec olmamaq şərti ilə təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır.

Təqdim olunan qiymət kotirovkaları üzrə zərflər 18 mart 2019-cu il saat 10:00 tarixdə İcbari Sığorta Bürosunun binasında açılacaqdır.

İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.

• Təqdim edilməli sənədlər:

Müraciət edən hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin və nizamnaməsinin notariat qeydiyyatında və ya "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müəyyən edilmiş qaydada təsdiq edilmiş surətləri.

• Tələblər:

Xidmət müqaviləsi bağlandığı tarixdən sonra növbəti iş günü icraçı xidmətə başlamalıdır.

Satınalma komissiyası

"Azərişiq" ASC 110/35/10 kV-luq "Buzovna 1" yarımstansiyası ilə 110/35/10 kV-luq "Buzovna 2" yarımstansiyası arası 110 kV-luq ikidövrəli kabel xətti və 35/10 kV-luq boruların quraşdırılması və 110/35/10 kV-luq "Buzovna 1" yarımstansiyasının yenidənqurma işlərinin satın alınması məqsədilə açıq tender elan edir

Tender 1 (bir) LOT üzrə keçirilir.
LOT-1
35/10 kV-luq boruların quraşdırılması və 110/35/10 kV-luq "Buzovna 1" yarımstansiyasının yenidənqurma işlərinin satın alınması - 700 manat

Azərişiq ASC
Hesab No: AZ83AIB33020029441802068118
VÖEN: 9900069391
Benefisiar Bank: Kapital Bankın Gənclik filialı
Kod: 200189
VÖEN: 9900003611
Müxbir hesab No: AZ37NABZ01350100000000001944
SWIFT Code: AIBAZ2X

Tender iştirakçılara təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər LOT üzrə göstərilən məbləğdə iştirak haqqını qeyd olunan hesabına köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Ələsgər Qayıbov küç., 8 ünvanında yerləşən "Azərişiq" ASC-nin inzibati binasında ala bilərlər.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Əlaqələndirici şəxs: Aşad Ağayev (telefon: 440-39-93; da-xili 22-833)
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin ödənilməsi haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- müvafiq mallar üzrə məhsul və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində 2 (iki) nüsxədə (1 ədəd əsl və 1 ədəd surət) tərtib olunmalıdır (xarici dildə olan məlumatlar Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçiriləcəkdir (www.tender.gov.az).

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) **05 aprel 2019-cu il saat 16:00-a** qədər, ixtisas uyğunluğu proseduru keçmiş iddiaçılar isə tender təklifi və bank təminatını möhürlənmiş ikiqat zərfdə **15 aprel 2019-cu il saat 16:00-a** qədər Bakı şəhəri, Ələsgər Qayıbov küç., 8 ünvanında təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim edilmiş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri **16 aprel 2019-cu il tarixində saat 16:00-da** Bakı şəhəri Ələsgər Qayıbov küç., 8 ünvanında "Azərişiq" ASC-nin inzibati binasında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

«AZƏRBAYCAN» qəzetinin reklam xidməti

ALLAH RƏHMƏT ELƏSİN!
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbəliyev və AHIK-in İcraiyyə Komitəsi Yeri Sənaye və Kommunal Məişət Müəssisələri İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Telman Hacıyevə anası

SƏKİNƏ HACİYEVANIN
vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin kollektivli Ali Məhkəmənin əməkdaşı Emil Ələkbərovun atası

ƏLİBAYRAM ƏLƏKBƏROVUN
vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

Qəzetin daim yenilənən rəsmi internet ünvanı: www.azerbaijan-news.az

"Azərənəri" ASC-nin prezidenti Baba Rzaev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevə bacısı

ŞƏRQİYYƏ XANIMIN
vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

Ceyhun Cəfərov və Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısı Aparatının kollektivli Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevə bacısı

ŞƏRQİYYƏ XANIMIN
vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

Yeri Sənaye və Kommunal-Məişət Müəssisələri İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin kollektivli və Rayasət Heyəti sahə həmkarlar ittifaqının sədri Telman Hacıyevə anası

SƏKİNƏ HACİYEVANIN
vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

B İ L D İ R İ Ş


Balakən Rayon İcra Hakimiyyəti Balakən rayonunda ictimai işlərdə çalışan işçilərə mal-material satın alınmasını kotirovka sorğusu üsulu ilə həyata keçirir. Sənədlər 01 mart 2019-cu il tarixdə saat 16:00-a kimi qəbul olunur.

Əlaqə nömrəsi: 02429-5-12-15.

Tender komissiyası

BAŞ REDAKTOR

Bəxtiyar SADIQOV



Ünvan
AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, IV mərtəbə
e-mail: secretary@azerbaijan-news.az, az.reklam@mail.ru, azerbaijan-news@mail.ru, www.azerbaijan-news.az

Telefonlar
Qəbul otağı - 539-68-71, Baş redaktor müavini - 538-86-86, 434-63-30, 538-97-96, Məsul katib - 539-43-23, Məsul katib müavini - 539-44-91, Parlament və siyasət şöbəsi - 539-72-39, 539-84-41, 539-21-00, İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55, Beynəlxalq həyat, idman və informasiya şöbəsi - 432-37-68, Humanitar siyasət şöbəsi - 538-56-60, 539-63-82, Reklam şöbəsi - 539-49-20, 538-31-11, Kompüter mərkəzi - 538-20-87, Fotolüstrasiya şöbəsi - 538-84-73, Məhsul - 539-59-33, Faks - (+994 12) 5398441

Qeydiyyat nömrəsi 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnmiş, "Azərbaycan" nəşriyyatında çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda sənədlərlə bərabər, dərəcə üçün göndərilən digər yazılarda fikirlər də Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir

Əlyazmalara cavab verilmir və onlar geri qaytarılmır

Gündəlik qəzet

Tiraj 8356 Sifariş 595 Qiyməti 40 qəpik